

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ  
MAGİSTRATURA MƏRKƏZİ**

**Əlyazması hüququnda**

**VƏLİYEV NOFƏL FAZİL OĞLU**

**“KORPORATİV MƏDƏNİYYƏT VƏ ONUN TİPOLOGİYASI”**

**mövzusunda**

**MAGİSTR DİSSERTASIYASI**

**İSTİQAMƏTİN ŞİFRİ VƏ ADI: İİM 020000 - MÜHƏNDİS İQTİSADIYYATI VƏ  
İDARƏETMƏ**

**İXTİSASIN ŞİFRİ VƏ ADI: İİM 020002 - BİZNESİN İDARƏ EDİLMƏSİ**

**Elmi rəhbər:**

**i.e.d., professor R.Ş.Muradov**

**Magistr programının rəhbəri:**

**i.ü.f.d., dosent R.Ə.Abbasova**

**“Biznesin idarə edilməsi”  
kafedrasının müdürü:**

**i.ü.f.d., dosent M.Ə.Əliyev**

**Bakı – 2015**

## MÜNDƏRİCAT

GİRİŞ.....	3
FƏSİL 1. BİZNES FƏALİYYƏTİNDƏ ETİK PROBLEMLƏR.....	6
1.1.    Biznes etikasına diqqətin artmasının səbəbləri.....	6
1.2.    Biznes etikasında əsas konsepsiyalar.....	10
1.3.    Biznes etikası və korporativ sosial məsuliyyət.....	24
FƏSİL 2. KORPORATİV MƏDƏNİYYƏTİN FORMALAŞMASI.....	30
2.1.    Korporativ mədəniyyətin mahiyyəti, funksiyaları.....	30
2.2.    Korporativ mədəniyyətin növləri.....	37
2.3.    Korporativ mədəniyyətin ətraf mühiti.....	42
FƏSİL 3. KORPORATİV MƏDƏNİYYƏT VƏ KORPORATİV ETİKA....	52
1.1.    Korporativ mədəniyyətlərin tipologiyası.....	52
1.2.    Təşkilat və əxlaqi standartlar.....	57
1.3.    Təşkilatın etik səviyyəsinin yüksəldilməsi üsulları.....	66
NƏTİCƏ.....	70
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT.....	74

## GİRİŞ

**Mövzunun aktuallığı:** Yeni bazar münasibətlərinin yaranması fonunda iqtisadi islahatların davam etdirilməsi, özəl sahibkarlığın inkişafı və bu zəmində xarici investisiyaların cəlb edilməsi idarəetmədə yeni metodlardan istifadə edilməsini tələb edir.

Hazırda milli sahibkarlarımız MDB və digər xarici ölkələrdən olan iş adamları ilə hər hansı sıx əlaqələr qurarkən, bəzən qərb idarəetmə sisteminin prinsiplərini mükəmməl bilmədiklərindən, qərarların qəbul edilməsi prosesində bir çox çətinliklərlə karşılaşırlar. Çünkü xarici investorlar, yerli şirkətlərlə əlaqələri qurarkən, ilk növbədə şirkətə inam, onun yerli və beynəlxalq qanunlara riayət etməsi, əhali arasında nüfuzu kimi amillərə diqqət yetirirlər. Bu baxımdan korporativ mədəniyyət anlayışı daha da aktual xarakter daşımağa başlayır. “Korporativ mədəniyyət” anlayışının tərkib hissəsi kimi işgüzar təcrübənin ümumi standartları və peşəkar normalar çıxış edirlər. Dünyanın inkişaf etmiş ölkələrində bu məsələyə çox ciddi yanaşırlar. Çünkü şirkətin korporativ mədəniyyət sahəsində səriştəsi ni nəzərə almadan, ölkələr arasında normal ticari və iqtisadi əlaqələrin qurulması mümkün deyildir.

Deməli, korporativ mədəniyyət, şirkətin iki ən vacib məqsədinin həyata keçirilməsini təmin edir. O, bir tərəfdən müəssisə rəhbərlərinə, öz əməkdaşları (və digər tərəfdaşların) tərəfindən şirkətin nizamnaməsinə və qaydalarına riayət olunmasını, onlar üzərində nəzarəti həyata keçirməyi təmin etməyə kömək edir. Digər tərəfdən isə, onlara yazılmış qanunlardan daha üstün olan başqa dəyərlərə hörmətlə yanaşmağı təlqin edir. Korporativ mədəniyyət yalnız öz şirkətinin deyil, o cümlədən tərəfdaşlarının, müştərilərinin və bütünlükdə cəmiyyətin maraqlarına hörmətə əsaslanır. Bu qayda rəqiblərə də şamil olunur - rəqabət mübarizəsi çərçivələrindən kənara çıxan üsullarla onlara zərər vurmaq qadağan edilir. Təəssüf ki, hazırda Azərbaycanda şirkətlərin bəziləri iqtisadi maraqları üçün dəqiq təsbit edilmiş korporativ mədəniyyətin əhəmiyyətini hələ də başa düşmək istəmirlər.

Məhz bütün bu qeyd olunan məsələlər dissertasiya mövzusunun seçilməsini şərtləndirmiştir.

**Tədqiqatın predmetini** ölkədəki korporativ mədəniyyət münasibətlərinin formalaşması məsələləri təşkil edir.

**Tədqiqatın obyekti** kimi Azərbaycan Respublikasında çalışan “Azərenerji” şirkətlər qrupu seçilmişdir.

**Tədqiqatın əsas məqsədi və vəzifələri.** Dissertasiya işinin yazılmasında əsas məqsəd, ölkədə çalışan şirkət rəhbərlərini və onların əməkdaşlarını ölkəmizdə mövcud olan əmək qanunvericiliyinə, şirkətlərin nizamnaməsinə və qaydalarına riayət edərək, onlara yazılmış qanunlardan daha üstün olan başqa dəyərlərə hör-mətlə yanaşmağı təlqin etmək üçün elmi əsləslərə malik sanballı təklifləri hazırlamaqdan ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:

- Biznes fəaliyyətində qəbul edilmiş etik prinsiplərin müəyyən olunması;
- Biznes fəaliyyətində qəbul edilmiş normaların və qaydaların gözlənilməsi;
- Biznesmenlərin sosial məsuliyyətinin gücləndirilməsi üçün lazım olan mühitin yaradılması və qanunvericilik təşəbbüsünün irəli sürülməsi;
- etik normativlərin müəyyənləşdirilməsinin nəzəri və metodoloji məsələlərinin araşdırılması;
- biznes inzibatçılığının təkmilləşdirilməsinin başlıca istiqamətlərinin müəyyən olunması.

**Tədqiqatın informasiya bazası və işlənməsi metodları.** Tədqiqatın informasiya bazasını biznesin innovativ idarəetmə ilə əlaqədar qanunvericilik bazasının müd-dəaları, Azərbaycanda korporativ idarəetmə ilə əlaqədar real faktlara və layihə çərçivəsində müştəri şirkətlərlə iş təcrübəsinə əsaslanan nümunəvi tədqiqat materialları, ayrı-ayrı şirkətlərin illik hesabatları, bir çox beynəlxalq və respublika miqyaslı elmi-təcrübəvi konfrans və simpoziumların materialları təşkil edir. Dissertasiyanın yazılması prosesində sistemli yanaşma, müqayisəli təhlil, məntiqi araştırma və s. üsullardan istifadə edilmişdir.

**Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:**

- Biznes etikasında əsas konsepsiyalara aydınlıq gətirilərək onun müddəaları ümumiləşdirilmiş;
- Biznesmenlərin sosial məsuliyyətinin gücləndirilməsi üçün lazım olan mühitin yaradılması ilə bağlı əməli təkliflər irəli sürülmüşdür
- Etik prinsiplərin inkişafı və korporativ mədəniyyətin formalaşması xüsusiyətləri araşdırılmış;
- Azərbaycanda korporativ idarəetmə ilə əlaqədar real faktlara və layihə çərçivəsində müştəri şirkətlərlə iş təcrübəsinə əsaslanan nümunəvi tədqiqat materialları əsasında ölkəmizdə çalışan şirkətlərin korporativ mədəniyyətinin müasir vəziyyəti təhlil edilərək qiymətləndirilmişdir.

**Tədqiqatın praktiki əhəmiyyəti.** Dissertasiya materialları “Biznes etikası” və “Korporativ idarəetmə” kurslarının tədrisində, eləcə də şirkətlərdə etik kodekslərin hazırlanması zamanı istifadə oluna bilər.

**Dissertasiyanın quruluşu:** Dissertasiya işi giriş, 3 fəsil, 9 paraqraf, nəticə və təkliflər, ədəbiyyat siyahısından ibarətdir.

## FƏSİL 1. BİZNES FƏALİYYƏTİNDƏ ETİK PROBLEMLƏR

### *1.1. Biznes etikasına diqqətin artmasının səbəbləri*

Biznes etikası – sözün həqiqi mənasında təşkilatın və onun üzvlərinin idarəetmə və sahibkarlıq fəaliyyətində əldə rəhbər tutacaqları etik prinsip və normaların möcmusudur. O, bir elmi istiqamət olaraq özündə müxtəlif məsələləri – təşkilatın xarici və daxili siyasetinin etik qiymətləndirilməsini, təşkilatda çalışanların mənəvi aləmini, yəni peşəkar etikasını, təşkilatda mənəvi mühiti, davranış və işgüzar etiket normalarını ehtiva edirək, bir elm sahəsi kimi XX əsrin 70-ci illərində ABŞ-da formalaşmış və 80-ci illərin əvvəllərindən başlayaraq mütəxəssislərin tədqiqat predmetinə çevrilmişdir.

Hazırda bir çox mütəxəssislər “korporasiyaların cəmiyyət qarşısında məsuliyyətinin” artırılması zərurətini vurgulayaraq, həm hökumət bürokratiyası, həm də müxtəlif korporasiyaların məsul şəxsləri arasında tez-tez baş verən korrupsiya hallarına xüsusi diqqət yetirməyə başlamışlar. Bir çoxları bu prosesi ölkədə dini dəyərlərin və ənənəvi əxlaqın tənəzzülü ilə əlaqələndirərək, bu səbəbdən də işçilərdə yerinə yetirdikləri bütün işlərə görə səmərəliliyin, qətiyyətin və iftixar hissini davamlı şəkildə aşağı düşməsini qeyd edir, digərləri isə bu hadisəni hərdən “əməyin protestant etikasının” aşağı düşməsi və hətta tamamilə yoxa çıxması ilə əlaqələndirirdilər. Bu cür ənənəvi əmək dəyərlərinin hörmətdən düşməsi amerika sənayesində əmək məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarmışdı. Bu baxımdan bir çox tədqiqatçıların fikrincə, yalnız biznes sahəsində əxlaqi dəyərlərin və cəmiyyət qarşısında məsuliyyətin mövqelərinin yerdəyişməsi, bu proseslərə və müxtəlif dəyər yönümlü məsələlərin həllinə əhəmiyyətli təsirini göstərə bilərdi. Ona görə də, 80-ci illərin əvvəllərinə doğru biznes etikası elm sahəsi kimi mütəxəssislərin diqqətini cəlb etməyə başlayaraq ayrıca bir tədqiqat sahəsinə çevrilməyə başladı. Biznesdə etikanın mövcud olması mümkünluğu barədə skeptisiz-

min<sup>1</sup> uzun müddət ərzində yayılmasına baxmayaraq, biznes adamları və cəmiyyətin geniş ziyalı təbəqələri biznesdə yüksək etik standartların mövcud olmasının ümumi rifahın və faydanın əldə edilməsinə gətirib çıxaracağı haqqında dərin inamı bölüşürdülər.

Bizneslə məşğul olub, əxlaqla maraqlanan hər bir şəxsi belə bir sual düşündürə bilər: hər hansı biznes fəaliyyətini həyata keçirərkən bu və ya digər mövqeni necə əsaslandırmış olar?

Bu suala ən asan cavab - subyektin tutduğu etik mövqenin, ona sadıq qalmaya məcbur edən səbəblərə əsaslanmasını söyləməkdir. Məsələn, istehsalın müxtəlif sahələrinin, xüsusilə də radioaktiv materiallarla bağlı sahələrin tənzimlənməsi zərurətinin ən yaxşı səbəbi radasiyanın ətraf mühitə açıq-aşkar təhlükə törətdiyi haqqında məlum faktdır. Bir çoxları hesab edirlər ki, bu, eləcə də təbiətin çirkəndirilməsinə görə dövlət sanksiyalarında ifadə olunan tənzimləmənin əsaslandırılması üçün kifayət edir. Ancaq bu əslində beledirmi?

Dövlət tənzimlənməsinə qarşı daha bir tutarlı dəlili, məhz azadlıq prinsipinin pozulmasını irəli sürmək olar. Belə ki, dövlət orqanları tərəfindən qoyulan məhdudiyyətlər, sahibkarlara istədikləri kimi hərəkət etməyə imkan vermir. Öz növbəsində, azadlıq prinsipinin pozulması səbəbindən dövlət müdaxiləsinin əleyhdarlarının nöqtəyi-nəzərinin təkzib edilməsi üçün bu prinsipin pozulmasına bərabət qazandıran əlavə dəlilləri irəli sürmək lazım gəlir.

İnsanları biznesdə etik davranışa sövq edən amilləri və səbəbləri nəzərdən keçirək.

**Birincisi**, qeyri-etik davranış şirkətin imicinə ağır və islaholunmaz zərbə vuraraq, onun bazardakı mövqelərinin itirilməsinə gətirib çıxara bilər. Məsələn, Bakıda 2000-ci ildə baş vermiş zəlzələdən dərhal sonra artıq yüksəlmə nəticəsində «Azercell» mobil provayder şirkətinin abonentlərinin telefonları işləmədiyi üçün, onun rəqibi olan digər «Bakcell» şirkətinin müştərilərinin sayı artmışdır.

---

<sup>1</sup> bu fikirlər indiyə qədər geniş yayılmışdır, çünkü bu elm sahəsinin sərhədlərini müəyyənləşdirmək hələ də çox çətindir. Buna da əsas səbəb məlum sahədə ümumi metodologiyanın olmaması və eləcə də işgüzər şəxslərin əksəriyyətinin, onların biznesində gəlir əldə edilməsinə çox az təsir edə biləcək istənilən etik normalara əhəmiyyət verməmələri idi

**İkincisi**, qeyd etmək lazımdır ki, etik prinsiplərə riayət etməyən hər hansı bir şirkət heç bir vaxt səmərəli idarəetmə sistemini yarada bilməz. Məsələn, Azərbaycana gəlişi səs-küylü qalmaqalla müşaiyət olunan “Barmek” şirkəti, tenderdə qalib çıxmış “Simens” şirkətini qeyri-etik üsullarla layihədən sıxışdırıb çıxardıqdan sonra, eyni qaydada işləyərək istehlakçıların hüquqlarını müntəzəm pozmuş və idarəetmə sistemindəki külli miqdarda pozuntulara görə (məsələn, yaşayış binalarında, o cümlədən səliqəli ödəyicilərin mənzillərində də kütləvi halda işıqların söndürülməsinə görə) KİV tərəfindən tənqid olunmağa başlandı. Nəticədə, enerji haqqını ödəyə bilməyənlərlə yanaşı, bir çox müştərilər də borclarını ödəməkdən imtina etməyə başladılar ki, bu da enerji sektorunda bir çox problemlərin yaşanmasına və “Barmek” şirkətinin iflasına gətirib çıxardı.

**Üçüncüsü**, şirkətin nüfuzu və bazardakı mövqeyi potensial investorlar üçün çox vacib rol oynayır. Məsələn, bir vaxtlar “Vahidbank”, “Aleksbank” və digər bu kimi şirkətlərin fəaliyyətindəki qeyri-etik nüanslar ölkə əhalisini xeyli müddət pullarını yerli banklarda (bu bankların iflasını xatırlayaraq) saxlamaqdan çəkinmişdi. Sonralar öz təşkilatlarının etibarlı olmasını fəal təbliğ edən Azərbaycan Beynəlxalq Bankı və sosial proqramları dəstəkləyən Azəriqazbank çox çətinliklə əhalinin inamını qazana bildilər.

**Dördüncüsü**, etik normala əməl olunmaması gec və ya tez faciə ilə nəticələnir və bundan sonra, adətən, bu sahədə dövlət tənzimləməsi sərtləşir. 2003-cü ilin yanvarında Bakı şirkətdə baş vermiş və iki uşağın həlakı ilə nəticələnmiş faciəni xatırlatmaq kifayətdir. Bu hadisə dövləti əyləncə yerlərində texniki təhlükəsizliyin nəzarətini gücləndirməyə məcbur etdi.

**Beşinci**, etika mənfəətin artmasına imkan yaradır. Mütəxəssislərin hesablamalarına görə, «köhnə tərəfdasıları saxlamaq yenilərini qazanmaqdan 5 dəfə ucuz başa gəlir» (19). Məsələn, “Smart Systems” şirkəti bu istiqamətdə səmərəli tədbirlər görür. Bu şirkət müştərilərinə mümkün texniki qüsurlar, profilaktik işlər və Internetə hansı vaxt qoşulmağın mümkün olmaması haqqında bildirişlər gəndərir.

**Nəhayət**, ölkəmizin indiki şəraitində dövlətin bir sıra səbəblərə görə əhalinin çox hissəsi üçün layiqli həyat səviyyəsini təmin edə bilmədiyi zaman bu vəzifə biznesin maraqlarına uyğun olaraq onun öhdəsinə verilmələdir. Sosial korporativ məsuliyyət mövqeyindən çıxış edərək, yəni yaxşı maaşlı iş yerləri yaratmaqla, sosial proqramları dəstəkləyərək, istehlakçılar üçün məqbul qiymətləri təyin edərək izafə gəlirlərdən imtina etməklə, ətraf mühiti korlamayaraq biznes müəyyən qədər ictimai gərginliyi yatırır.

Xatırlatmaq istərdik ki, öz dövrünün iri sahibkarları və iş adamları (məsələn, «polad kralı» Endryu Karnegi, iri bank maqnati Con Rokfeller və digərləri) sosial proqramlara, kütləvi kitabxana və məktəblərin tikintisinə külli miqdarda pul vəsaitləri xərcləyirdilər. Sözsüz ki, iri biznesmenlərin heç də hamısı bu kimi fikirləşmirdilər. Məgər biznesin əsas məqsədi pul qazanmaq, dövlətinsə vəzifəsi - vergi yığmaqla və sosial proqramları həyata keçirməklə sosial ədalət prinsipinə riayət olunmasını təmin etmək deyilmi?

Bunun cavabı çox sadədir. Qərbdə sərt bazar rəqabətinin yaranması, vətəndaş cəmiyyətinin inkişafı və dövlət idarəciliyinin təkmilləşməsi ilə biznes anladı ki, pulu istənilən «cəngəllik qanunu» ilə bazarın digər iştirakçıları ilə hesablaşmayaraq qazanmaq mümkün deyildir. Çünkü biznes elə bir cəmiyyətdə fəaliyyət göstərir ki, həmin cəmiyyətə xidmət edir və ondan asılıdır (24). Bundan əlavə, biznes belə bir nəticəyə gəlmüşdir ki, qısamüddətli və uzunmüddətli perspektivlərin mənfiəti arasında böyük bir fərq mövcuddur. Etik normalardan boyun qaçırmaq ola bilsin ki, doğrudan da qısamüddətli mənfiət gətirə bilər, ancaq uzaq perspektivdə ola bilən ziyan - ani xeyirdən daha güclü zərər vura bilər.

## ***1.2. Biznes etikasında əsas konsepsiylar***

Biznes etikasında iqtisadiyyatın əxlaqi problemlərinə istiqamətlənən dörd əsas etik yanaşma mövcuddur. Onlardan **birincisi dini etikaya** əsaslanan yanaşmadır. Onun əsasında öz başlangıcı yəhudi – xristian ənənəsindən götürən və islam dinində davam etdirən “Yalan danışma”, “Oğurlama”, “Öz yaxınlarına qarşı yalandan şahidlik etmə” və sair dini, mütləq və mənəvi dəyərlər (nəsihətlər) durur.<sup>2</sup>

Biznesdə istənilən əxlaqi problemlərin həlli zamanı insanlar müəyyən mütləq mənəvi dəyərlərə əsaslanmaq zərurəti ilə qarşılaşsalar da, göstərmək lazımdır ki, dini etikanın biznesdə birbaşa istifadəsinə müəyyən məhdudiyyətlər mövcuddur. Birincisi, müasir biznesin qloballaşması müxtəlif dini ənənələrə - xristianlığa, iudaizmə, islama, buddizmə və konfusiçiliyə - mənəvələrə olan şəxsləri işgüzar münasibətlərin iştirakçısına çevirir. İkinci, konkret mənəvi seçim situasiyasında mütləq mənəvi dəyərlərə əməl olunması insana çox az şey verə bilər. Bunun üçün hətta dini mənəvi dəyərlərə əsaslanan biznesmen belə müasir sahibkarlıq təcrübəsinin mürəkkəb problemlərini təhlil və həll etməkdə ona yardım edəcək müəyyən etik instrumentariyə ehtiyac duyur.

Biznes etikasındaki digər üç yanaşma üç müxtəlif etik ənənəyə - utilitarizmə, deontik etikaya və ədalət etikasına əsaslanır. Təbii ki, dini düşüncənin iqtisadi davranışa təsirinə inkar etmək olmaz. Çünkü insan davranışının, o cümlədən biznesdə davranışın dini əsasları mədəni ənənəyə çevrilərək, özünü hətta insan öz üstün tutduqlarının və meyllərinin kökləri haqqında fikirləşmədiyi zaman da biruzə verir. Ona görə də, təsadüfi deyildir ki, hazırda müxtəlif ölkələrdə davranışın mədəni xüsusiyyətlərini öyrənən menecmentin xüsusi sahəsi sürətlə inkişaf etməkdədir.

Biznes etikasında ən nüfuzlu nəzəriyyələrdən biri də **utilitarizm nəzəriyyəsidir**. Bu ənənəvi nəzəriyyənin banisi İeremiya Bentam (1748-1832) hesab olunur. O, öz əsərlərində sosial siyasetin və ictimai qanunvericiliyin uyğunluğunun, sadəcə

---

<sup>2</sup> İlk sahibkarların olduqca dindar insanlar olduqları tarixə yaxşı məlumdur.

iqtisadi nöqteyi-nəzərdən müəyyən olunması imkanını təmin edə biləcək dəyərlərin ölçülməsi üçün obyektiv meyarların axtarışı metodikasını işləyib hazırlamışdır. İ.Bentamin fikrincə, hərəkət tərzinin və mövcud qanunların uyğunluğu dərəcəsi, habelə fəaliyyətin faydalılıq və zərərlilik dərəcəsi (onun nəticələrinin qiymətlərilməsi göstəricilərinə görə) daha səmərəli meyarlar ola bilərdilər.

İ.Bentam qeyd edirdi ki, hər hansı bir fəaliyyət, yalnız onun ümumi faydalılıq əmsali həmin fəaliyyətin əvəzinə həyata keçirələcək istənilən digər fəaliyyətin ümumi faydalı əmsalından üstün olduğu halda etik nöqteyi-nəzərdən qanuni sayıyla biler.

Beləliklə, utilitarizm prinsipi hərəkətlərin həyata keçirilməsi yolu ilə istehsal olunan nemətlərin kəmiyyətcə ölçülməsi, onların toplanması imkanlarının, o cümlədən nemətlərin miqdarı ilə mənfi nəticələrin miqdarı arasındaki fərqi hesablanması imkanının olmasını və deməli, hərəkətlərdən hansının daha maksimum təmiz gəlir verəcəyi və ya minimum mütləq xərclərə səbəb olacağını müəyyən etmək imkanını nəzərdə tutur.

Utilitarizm nəzəriyyəsi bir çox baxımdan diqqəti cəlb edir. Onun müddəaları, davranışın əxlaqiliyinin intuitiv qiymətləndirilməsi üçün istifadə edilən meyarlarla uyğunlaşır. Belə ki, insan bu və ya digər hərəkəti nə üçün etməli olduğunu mənəvi cəhətdən izah etməyə çalışarkən, çox vaxt onun hərəkətlərinin insanlara fayda və ya zərər gətirəcəyi haqqında mülahizələrə əsaslanır. Əxlaq mülahizələri şəxsi maraqlarla yanaşı digərlərinin də maraqlarının nəzərə alınmasını tələb edir. Bu cür davranış utilitarizm nəzəriyyəsinə tam uyğundur, çünkü sonuncunun müdədəaları fəaliyyətdə iştirak edən bütün şəxslərə münasibətdə hərəkətin nəticələrini müəyyənləşdirmək zərurətini və birbaşa gəlir əldə edib - etməməsindən asılı olmayaraq, hər bir şəxs üçün maksimum faydalı effekti təmin edən hərəkət tərzini seçməyi tələb edir. Utilitarizm prinsiplərindən istifadə edərək, bəzi hərəkət növlərinin (yalan, xəyanət, oğurluq) nə üçün əxlaq qaydalarına zidd hesab edildiyini, digərlərinin isə, əksinə, mənəvi cəhətdən əsaslandırıldığını (düzgün mülahizələr, sədaqət, öhdəliklərə riayər etmək) izah etmək olar. Utilitarizm nəzəriyyəsinin tərəfdarları yalan danışmağın yaxşı hal olmadığını, yalanın ictimai rifahın azalma-

sına gətirib çıxaracağını sübut edə bilər. İnsanlar bir-birinə yalan söyləyərkən, biri-birinə daha az etibar edir və daha az əməkdaşlıq edirlər. Etibar və əməkdaşlığın intensivliyi nə qədər az olarsa, ümumi rifah bir o qədər də aşağı düşür.

Utilitarizm ideyaları iqtisadi elmlərin inkişafına kifayət qədər güclü təsir göstərmişdir. Bir çox iqtisadçılar hələ XIX əsrдə sübut edirdilər ki, təsərrüfat fəaliyyətinin mexanizmlərinin əsasında insanın öz rifahını maksimum şəkildə artırmaq kimi təbii arzusu durur, istehsal edilən malların faydalılığı isə insanların onlara ödəmək istədikləri qiymət ilə ölçülür. İqtisadçılar bu və ya digər sadələşdirmələri qəbul edərək, hamiya məlum olan tələb və təklif arasındaki asılılığı aydınlaşdırmaq imkanı əldə etmiş, bununla da tələb və təklif arasında, satıcı və alıcı arasındakı əlaqənin xarakterini müəyyənləşdirmiş, eləcə də sərbəst rəqabət bazarında qiymətlərin tarazlığının səbəblərini də izah etmişlər. Bundan başqa (bu da çox vacibdir) iqtisadçılar həmçinin sübut edə bilmışdır ki, azad bazar sisteminin rəqabət əsasında inkişafi, ehtiyatların elə istismar üsuluna gətirib çıxaracaqdır və qiymətlərin dəyişməsinin elə mexanizmini təsdiqləyəcəkdir ki, istehlakçıda öz ictimai faydalılığını maksimuma qədər (Paretonun terminologiyasından istifadə etsək, optimuma qədər) qaldırmağa imkan yaranacaqdır, həm də bu, aliciliq qabiliyyətinin artırılması hesabına baş verəcəkdir. Beləliklə, iqtisadçılar utilitarizm nəzəriyyəsinin mövqelərindən çıxış edərək azad bazar sisteminin heç bir alternativi olmadığı nəticəsinə gəlirlər.

Ancaq utilitarizm nəzəriyyəsinin müddəalarının təcrübədə tətbiqi bir sıra problemlərlə bağlıdır ki, onlardan da başlıcası ictimai faydadlılığın kəmiyyətcə müəyyənləşdirilməsi zərurətindən ibarətdir. Bu problemin aspektlərindən biri də budur: müxtəlif hərəkətlərin müxtəlif insanlara münasibətdə faydalı səmərəsini necə ölçməli və utilitarizm mülahizələrinə əsaslanaraq əldə edilən nəticələri necə müqayisə etməli? Fərz edək ki, siz və mən müəyyən arzu edilən vəzifəyə təyin edilmişik. Bu faktın sizin üçün və mənim üçün nə qədər çox və nə qədər az faydalı olacağına necə öyrənmək olar? Bizim hər birimiz əmin ola bilərik ki, öz işimi zi yerinə yetirərkən, maksimum fayda əldə edəcəyik, ancaq biz yerlərimizi dəyişdirə bilmədiyimizdən bu cür əminlik obyektiv olaraq əsassızdır və bu faydanı kə-

miyyətcə müəyyənləşdirmək mümkün deyildir. Hansı fəaliyyətin bu halda daha çox faydalı səmərə verəcəyini aydınlaşdırmaq mümkün olmadıqından, utilitarizm prinsipini də tətbiq etmək mümkün deyildir.

Problemin ikinci aspekti ondan ibarətdir ki, bəzi hallarda gəlir və xərclər ölçülə bilmir. Məsələn, sağlamlığın və həyatın özünün dəyərini necə ölçmək olar? Fərz edək ki, hər hansı bir sexdə bahalı havalandırma sisteminin quraşdırılması nəticəsində ağ ciyər xəstəliklərinə səbəb olan kansoregen tozları tamamilə aradan qaldırmaq mümkün olacaqdır. Həmçinin fərz edək ki, bu tədbirin nəticəsində işçilərin ömrü beş il uzanacaqdır. Bu yaşam illərinin dəyərini necə hesablamaq olar, onun dəyərini havalandırma avadanlığının dəyəri və onun quraşdırılmasına çəkilən xərclərlə necə müqayisə etmək olar?

Bu problemin üçüncü aspekti bir çox hallarda gəlir və xərclərin həcmiminin proqnozlaşdırılması imkanının mövcud olmaması ilə bağlıdır. Belə ki, yaxşı məlumdur ki, fundamental elmi tədqiqatların gəlirliliyi və ya zərərliliyini müəyyənləşdirmək mümkün deyildir. Söhbət həyata keçirilməsi bəlkə də həddən artıq qiyamətli nəzəri nəticələrə gətirib çıxaran və buna baxmayaraq təcrübədə bu nəticələrin dərhal tətbiq edilməsi mümkün olmayan müəyyən elmi programma qoyulan investisiyaların həcminin müəyyənləşdirilməsi zərurətindən getsə də, bu elmi tədqiqatların gəlirliliyi və ya zərərliliyini müəyyənləşdirmək mümkün deyildir.

Utilitarizmin tənqidçilərinin fikrincə, məhz ölçmə problemləri bu nəzəriyyənin tərəfdarlarının ona obyektiv xarakter verməyinin istənilən cəhdlərini boşça çoxarır. Ancaq utilitarizm nəzəriyyəsinin tərəfdarlarında opponentlərin bu problem haqqında söylədikləri etirazlara bir sıra cavabları da mövcuddur. Utilitaristlərin gəldikləri qənaətə görə real həyatda bir çox qərarlar sırf kəmiyyət əsasında qəbul edilə bilər. Qərarların qəbul edilməsini müşayət edən gəlir və xərclərin kəmiyyət-cə ölçülməsinin ən çəvik yolu pul ekvivalentinin istifadəsinə əsaslanır. Prinsipcə bu, o deməkdir ki, bu obyektin həmin şəxs üçün dəyərini həmin şəxsin göstərilən əşya üçün ödəməyə hazır olduğu qiymət əsasında müəyyənləşdirmək olar. Əgər alıcı hər hansı əşya üçün digər əşyadan iki dəfə çox pul ödəyirsə, bu o deməkdir ki, birinci əşya onun üçün ikincidən iki dəfə dəyərlidir. Pul ekvivalentindən istifadə

dənin mühüm istünlükleri vardır. Bu, zaman və qeyri-müəyyənlik kimi amillərin təsirini nəzərə almağa imkan verir. Əgər qiymətin (gəlir və xərclər) pul şəkilində ifadəsini yalnız gələcəkdə öyrənmək mümkündürsə, qiymətin cari ifadəsini hal-hazırda təlabatın səviyyəsini nəzərə alan düzəlişlərin daxil edilməsi ilə müəyyən-ləşdirirlər. Gəlir və xərclərin həcminin müəyyən kəmiyyət təşkil etmədiyi və yalnız məlum ehtimal dərəcəsi ilə təyin edildiyi hallarda müxtəlif statistik metodlar-dan istifadə edirlər.

Gəlir və xərclərin ölçülüməsi üçün pul ekvivalentinin istifadə edilməsi imkani-na qarşı opponentin utilitaristə standart arqumenti, bəzi nemətlərin, xüsusilə də həyat və sağlamlığın, pul vasitəsilə qiymətləndirilməsinin mümkün olmadığı haqqında fikirlərinə əsaslanmışdır. Utilitarist bu halda da etiraz edəcəkdir; o qeyd edəcəkdir ki, həyat və sağlamlıq da pul ifadəsi ilə öz qiymətinə malikdir, həm də nəzərə almaq lazımdır ki, biz özümüz bu qiyməti demək olar ki, hər gün təyin edirik. Axı istənilən halda biz həyatımızın məruz qaldığı riski azaltmaq xüsusiyyətinə malik olan bəzi obyektlərə qiymət həddini təyin edərkən, bununla həyatımızın qiymətini da təyin edirik. Fərz edək ki, məsələn, birisi təhlükəsizliyi təmin etmə vasitəsi olan və yol - nəqliyyat hadisəsi nəticəsində zədələnmələrdən həlak olmaq ehtimalını 0,00005-dən 0,00004-ə qədər azaltmağa imkan verən hər hansı bir əşya üçün 5 dollar ödəmək istəyir və bu qiyməti son hədd hesab edir. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, bu alıcı öz mövcudiyətinin (yaşamının) demək olar ki, 0,00001 ehtimalını 5 dollara qiymətləndirir. Beləliklə, utilitarist öz əməli fəaliyyətində bir sıra real kəmiyyət problemləri ilə qarşılaşır. Ancaq onların hamısı, ən azı, qismən həll edilə biləcək məsələlərdir (yuxarıda təsvir edilən metodların tətbiq edildiyi halda). Buna baxmayaraq, qeyd etmək lazımdır ki, utilitarizm digər aspektlərdən də tənqidə məruz qalır.

Utilitarizm nəzəriyyəsinin bəzi tənqidçiləri də hesab edirlər ki, bu təlimin əsas çatışmazlıqlarından biri onu iki əxlaqi kateqoriya: hüquq və ədalət ilə ziddiyyət təşkil etməsidir. Bu, o deməkdir ki, ayrı - ayrı hallarda müəyyən hərəkətlər utilitarizm nöqteyi-nəzərindən mənəvi cəhətdən əsaslandırılmışdır, hərçənd ki, əslində onlar ədəlatsızdır və onların nəticəsi insan hüquqlarının pozulmasına gətirib

çıkarır. Utilitarizmin tənqidçiləri daha sonra sübut edirlər ki, sosial ədalətə riayət edilməsindən bəhs edilən hallarda bu nəzəriyyə tətbiq edilə bilməz. Utilitarizm nəzəriyyəsinin tənqidçilərinin nöqteyi - nəzərindən məişətin ağırlıqlarının paylaşdırılmasının qeyri-bərabərliyini nəzərdə tutan sosial sistem şübhəsiz ki, əxlaqa və ədalət qanunlarına ziddiyət təşkil edir. Bu cür sistemin cəmiyyətin üzvlərinin əksəriyyətinə gətirdiyi gəlirin böyük həcmi əhalinin kiçik qrupunun təmsilçilərinin ciyininqə qoyulan ağır yükə heç də bəraət qazandırmır.

Utilitarizm nəzəriyyəsi yalnız ümumilikdə cəmiyyətə münasibətdə faydalılığı nəzərə alır, lakin bu nəticəni ayrı – ayrı fərdlər arasında əldə edilən mənfəətlərin paylaşılması nəticələri ilə əlaqələndirmir. Ənənəvi utilitarizm nəzəriyyəsinin tənqidçilərinə cavab vermək üçün bu nəzəriyyənin tərəfdarları “norm-utilitarizm” adlı nəzəriyyə işləyib hazırlamışlar. Norm - utilitarizmin əsas strateji istiqaməti utilitarizm qanunlarının təsir dairəsinin bəzi əxlaq normaları ilə məhdudlaşdırılması tələbinə gətirib çıxarır. Norm - utilitaristlərə görə hərəkət tərzinin etik cəhətdən şərh edilməsi prosesi müstəsna təmayül kimi maksimum faydalılıq effektinin müəyyən edilməsi zərurəti ilə əlaqələndirilməməlidir. Onların fikrincə, bu halda baxılan hərəkət tərzinin tətbiq edilməsi nəticələrinin onların riayət etməli olduqları düzgün əxlaq normalarına uyğunluğu haqqında məsələ həll edilməlidir. Hər kəs tərəfindən istifadə edilərkən maksimum gəlir əldə etmək imkanı verən əxlaq normalarını düzgün əxlaq normaları hesab etmək qəbul olunmuşdur. Söylədiklərimizi nümunə üzərində aydınlaşdırıaq.

Fərz edək ki, biz aşağıdakı sualın cavabını axtarırıq: rəqiblə sabit qiymət haqqında razılığa gəlmək etikdir yoxsa qeyri-etikdir? Norm-utilitarizm nəzəriyyəsinə görə biz, təhlilə bu fəaliyyətin digər istənilən əməliyyata nisbətən daha çox gətirib - gətirməyəcəyini müəyyənləşdirməyə cəhd etməkdən başlamalıyıq. Biz əvvəlcə qiymət haqqında müqavilənin bağlanmasıının hansı əxlaqi aspektləri olduğunu öyrənməliyik. Bir qədər fikirləşdikdən sonra, yəqin ki, qaydaların variantlarının aşağıdakı siyahısı meydana gələcəkdir:

1. Menecər heç bir halda rəqiblərlə qiymət haqqında razılaşmamalıdır.
2. Menecər müqavilə qiyməti haqqında məsələnin müzakirə edilməsi üçün hər

zaman rəqiblərlə görüşmək hüququna malikdir.

3.Menecerlər yalnız bu məsələnin həll edilmədiyindən zərərə uğrayacaqları təqdirdə müqavilə qiyməti haqqında məsələnin müzakirə edilməsi üçün rəqiblərlə görüşmək hüququna malikdir.

Bu üç qaydadan hansı əxlaqi nöqteyi-nəzərdən düzgün hesab olunur? Norm - utilitarizmə görə lazım olan hər kəsə maksimum gəlir gətirən qayda düzgün hesab olunur. İndi fərz edək ki, biz, müqavilə qiyməti haqqında məsələnin həll edilməsinin bütün variantlarının iqtisadi səmərəsini təhlil edərək, belə bir nəticəyə gəlirik ki, konkret sosial – iqtisadi hallarda 2-ci və 3-cü qaydalara deyil, 1-ci qaydaya riayət etmək lazımdır. Deməli, müqavilə qiyməti probleminin həll edilməsi üçün onun tətbiq edildiyi zaman 1-ci qayda əxlaqi nöqteyi - nəzərdən daha doğrudur. İndi, məhz hansı qaydanın əxlaqi nöqteyi - nəzərdən daha doğru olduğunu bilərək, biz aşağıdakı sualı verə bilərik: bu fəaliyyəti həyata keçirmək lazımdır mı? Bu suala cavab vermək üçün düzgün əxlaqi normaların hansı tələbləri olduğunu aydınlaşdırmaq lazımdır. Artıq bizə məlum olduğu kimi, əxlaqi nöqteyi - nəzərdən düzgün hərəkət tərzi rəqiblərlə qiymət haqqında razılaşmamaqdır. Deməli, əgər bu halda müqavilə qiymətinin müəyyənləşdirilməsi müəyyənləşdirilməyən qiymətlərdən daha çox gəlir gətirə bilirsə, etika qaydaları qiymətlərin sabitləşməsi üzrə fəaliyyətin həyata keçirilməsindən imtina etməyi məcbur edir, çünkü bunu hər kəsin riayət edərək maksimum gəlir əldə edəcəyi qaydalar tələb edir.

Bələliklə, norm - utilitarizm nəzəriyyəsinin müddəalarını aşağıdakı iki principdə birləşdirmək olar.

- İstənilən fəaliyyət əxlaqi nöqteyi-nəzərdən yalnız və yalnız onun həyata keçirilməsinin zəruriliyinin düzgün əxlaq normaları ilə diktə olunduğu zaman qanuna uyğundur.

- Əxlaq normaları yalnız və yalnız ona riayət edəcək hər kəs üçün ümumi gəlirin alternativ normaya riayət etmək nəticəsində əldə edilən ümumi gəlirdən çox olduğu zaman düzgündür.

Deməli, norm – utilitarizmə görə, bəzi fəaliyyətin xüsusi halda maksimum gəlir əldə edilməsinə gətirib çıxara biləcəyi faktı heç də o demək deyildir ki, bu fə-

liyyət əxlaqi nöqteyi-nəzərdən düzgündür.

Bununla belə, hüquq baxımından təhlil tələb edən vəziyyətlərdə utilitarizm nəzəriyyəsinin təsirsiz və qeyri - adekvat olduğu görülür. Hər bir iş adamı hüquq anlayışı ilə karşılaşmalı olur. “Hüquq” termini insanın nəyə görə isə normalar çərçivəsinə salınmış münasibətlərinin təsvir edilməsi üçün istifadə edilir. Fərd müəyyən şəkildə fəaliyyət göstərməyə səlahiyyətləndirildiyi və ya kiminləsə müəyyən münasibətlər qurduğu təqdirdə hüquqa malik olur.

Hüquq sosial tənzimləmənin güclü alətidir və onun təyinatı fərd üçün fəaliyyətin məqsəd və ya növünün seçilməsini təmin etməkdən və bu seçimini müdafiə edərək, zəmanət verməkdən ibarətdir. Hüququn müxtəlif növləri arasında ən mühümü əxlaqi hüquqlardır (və ya insan hüquqları). Bu bütün insanların insan olduqları üçün malik olduqları hüquqlardır.

Əxlaqi hüquqlar üç xüsusiyyətə malikdir. Onlar vəzifələrlə sıx surətdə bağlıdır. Əgər mənim nə isə etmək (və ya nəyə isə malik olmaq və nəyə isə cəhd etmək) üçün əxlaqi cəhətdən hüququm vardırsa, bu zaman digər insanlar mənim bunu həyata keçirməyimə mane olmamaq kimi əxlaqi öhdəliyə malikdirlər.

Əxlaqi hüquqlar məqsədin fərdi, muxtar və bərabərhüquqlu seçimini təmin edir. Şəxsin mənəvi hüquqa malik olduğunu qəbul etmək - bu şəxsin mənim istəklərimə tabe olmadığı və onun maraqlarının mənim maraqlarımı tabe olmadığı bir sahənin olduğunu qəbul etmək deməkdir, yəni ayrı – ayrı şəxslərin bərabər və muxtar şəkildə mövcud olduqları sahə mövcuddur. Mənəvi hüquqlar bir qrup şəxsin hərəkət tərzinə bəraət qazandırılması, digər şəxlərin müdafiəsi və onlara yardım edilməsi üçün baza yaradır. Mənəvi hüquqlara xas olan göstərilən üç xüsusiyyət mənəvi hüquqlardan utilitarizmin standart normaları bazasında göstərilənlərdən əhəmiyyətli dərəcədə fərqlənən mülahizələr üçün istifadə etmək imkanını verirlər. Utilitarist yanaşma və əxlaqi hüquqlar baxımından yanaşma arasında iki əsas fərqi ayırmaq olar.

1. Əxlaqi hüquqlar ayrı - ayrı fəndlərə irəli sürülən əxlaq tələblərinin əksidir, halbuki utilitarizmin əxlaqi normaları öz məğzinə görə kollektiv şəkildə mövcud olur.

2. Hüquqlar normativlər bazasını təşkil edir ki, onları da istifadə edərək, ictimai faydalılıq və kəmiyyət amilləri kimi meyarlara müraciət edən istənilən cəhdləri qəbul etməmək (rəd etmək) olar.

Hüquqlar utilitarizmin standart normalarına nisbətən daha mükəmməl alətdir, ancaq onlara utilitarizmin elementləri daxildir; məsələn, müharibədə cəmiyyətin maraqlarının qorunması məqsədi ilə bəzi əxlaqi hüquqlar məhdudlaşdırılır.

Bir çox tədqiqatçılar düşünürler ki, İ.Kantın qəti imperativi insanın əxlaqi hüquqlarının olmasının izahıdır. Məhz İ.Kantın etikası mütəxəssislər tərəfindən işgüzər həyatın problemlərinə digər yanaşma üçün cəlb edilir. Immanuel Kantın (1724-1804) indiyə qədər ən nüfuzlu əxlaq filosofu olaraq qalması heç kimdə şübhə doğurmur. Onun etikaya rasionalist (məntiqə əsaslanan) yanaşması müasir etik fikirlərə də əhəmiyyətli təsir göstərmişdir.

İ.Kant nəzəriyyəsinin mahiyyəti ondan ibarətdir ki, fəaliyyət istiqamətə malikdirsə, ümumi olmaq imkanına malikdir. Bu cür ümumilik insanlara əxlaqi qaydalara riayət etməkdən yayınmaq imkanı vermir və bu cür davranış insan məntiqinin strukturuna xasdır. İ.Kantın məhşur qəti imperativinin məlum formulunda belə deyilir: "...yalnız əxlaq qaydalarına uyğun hərəkət et, sən ona əsaslanaraq, eyni zamanda onun ümumi qanun olmasını arzulaya bilərsən".

İ.Kantın nəzəriyyəsinə görə, bir nəfərə uyğun olan əxlaqi qayda, hər kəs üçün uyğun olmalıdır. Bütün digərlərinə zərər vuraraq, bir nəfərə və ya bir qrup insana xidmət edən hər hansı xüsusi etika mövcud deyildir. İnsanların əksəriyyəti bunun doğru olduğunu intuisiya ilə hiss edirlər. Fərz edək ki, siz uşaq olarkən, ananız yəqin ki, buna bənzər bir şey demişdir: "Bunu etmək olmaz. Hərə bu cür davranışmağa qərar versəydi, nə baş verərdi?" Əgər ana bu cür mülahizələri irəli sürürdüsə, deməli, o, özü də bilməyərək İ.Kant etikasının nəzəriyyəsindəki kimi hərəkət edirdi.

İ.Kant nəzəriyyəsinin iki aspektini qeyd edək. Birincisi, o, öz etik nəzəriyyəsini insan məntiqinin təməlləri (əməli dərrakə adlandırdığı) üzərində qurur və bu, bizə universal etikanın yaradılması üçün potensial ümumi məxrəc verir. (Yadda saxlamaq lazımdır ki, utilitarizm ənənəsində bu cür ümumi məxrəci mü-

əyyənləşdirmək çox çətin olardı, belə ki, “fayda” anlayışını insanlar fərqli şəkildə başa düşürlər).

İkincisi, İ.Kantın yanaşması sizi əxlaq qaydalar haqqında fərdi fəaliyyətin ümumi fəaliyyətə təsiri baxımından düşünməyə məcbur edir.

Hərəkətin əxlaqılıyinin dəyərləndirilməsinə deontik yanaşma müasir formulda bu cür səslənir: hərəkət müəyyən şəxs üçün yalnız o zaman əxlaqi cəhətdən əsaslandırılmış olur ki, bu hərəkətin həyata keçirilməsi səbəbi, göstərilən şəxsin bütün digər şəxslərin bu halda belə hərəkət etmələrini istəməsi olsun. Bu cür formulda düzgünüluğun əxlaqi baxımdan istənilən hərəkət tərzinin iki meyarı verilmişdir:

1. **universallıq** - şəxsi motivlər universal olmalıdır (“Əgər hər kəs bu cür hərəkət etsəydi, necə olardı?”);

2. **dönmə qabiliyyəti** - şəxsi motivlər elə olmalıdır ki, onları həyata keçirən şəxs bu motivlərin digər şəxslər tərəfindən istifadə edilməsini istəyə bilsin (“Mən onun yerində olsam nə edərdim?”, “Səninlə belə rəftar etsəydi lər necə olardı?”).

Kantian yanaşma utilitarizmdən fərqli olaraq hərəkətlərin nəticələrinə deyil, daxili motivlərə diqqət yetirir. Buna müvafiq olaraq, əgər bu hərəkət ümumi olacaqdırsa, aldatmaq olmaz, çünki bu zaman insanlar arasındaki əlaqə korlana-caqdır, insanlar bir-birinə inamı itirəcək və cəmiyyət dağılacaqdır. Əlbəttə, yalanının həddən artıq yayılmasına baxmayaraq, cəmiyyətlərin hələ də dağılmamalarına əsaslanaraq, Kantın gəldiyi nəticələrlə razılaşmamaq olar. Ancaq hər halda bu cür münasibətin inkişafı perspektivləri haqqında fikirləşməyə dəyər. Axı biznes etikasının əsas məsələlərindən biri – insanların başqalarına icəzə verilməyənlərin onlara icazə verildiyi haqqında asanlıqla ən ağlaşığmaz əsaslar fikirləşib tapmalarındadır. .

Vəziyyətin təhlil edilməsinin əməli çətinliyi gündəlik həyatımızda digərlərinə, hətta bizə ən yaxın insanlara öz məqsədlərimizə nail olmaqda bir vasitə kimi baxmağa adət etməyimizlə daha da artır. Bəs “məqsəd” və “vasitə” arasında sərhədi necə düzgün müəyyənləşdirmək olar? Əgər biz zamanın 95%-də hər hansı bir şəxşə vasitə kimi, 5%-də isə məqsəd kimi yanaşmışıqsa, bu, əxlaqi baxımdan düzgün

olardımı? Hansı nisbətin icazə verildiyini kim müəyyənləşdirir? Məsələn, bugün Azərbaycanda insanların əksəriyyəti, əvvəlki dövrlərdən fərqli olaraq, poçt işçisi-nə vasitə kimi və çox az hissəsi də məqsəd kimi baxır. Bu əxlaqi cəhətdən düz-gündürmü? Əksəriyyətinizin cavabı “yox” olacaqdır.

Ancaq insanın vasitə kimi istifadə edilməsinin, yalnız onun azadlığına və ya seçim imkanına toxunulmadığı hallarla məhdudlaşdığını nəzərə alsaq, bu zaman yuxarıda qeyd olunan halda biz poçtalyondan sadəcə vasitə kimi istifadə edirik, çünki bizim ona münasibətimiz onun azadlığına toxunmur və ya onu seçim hüququndan məhrum etmir.

Əlbəttə, işgüzar həyatın konkret hallarına kantian yanaşmanın tətbiq edilməsinin bəzi çətinliklərinə baxmayaraq, İ.Kantın etik nəzəriyyəsinin etika üçün əhəmiyyətini qiymətləndirməmək olmaz. Kant etik qərarların qəbul edilməsi prosesini qaydaların universallaşdırılması ilə əlaqələndirilməklə, mənəviyyat qanunu anlayışımızı çox irəli aparmışdır. İnsan azadlığının dəyərinin bəyan edilməsi demokratianın inkişafına və insan hüquqları konsepsiyasına öz töhfəsini vermişdir.

İşgüzar həyatın problemlərinə **üçüncü yanaşma** biznesin təhlilində **ədalət** kateqoriyasından istifadə edilməsi ilə bağlıdır. Utilitarizm etikasından və deontik etikadan fərqli olaraq, ədalət etikasının tətbiq edilmə sahəsi əhəmiyyətli dərəcədə daralmışdır. Sonuncuya əsasən biznes və bütünlükdə cəmiyyətin münasibətləri ilə bağlı problemlər daxil edilir və ədalət etikasında korporasiyalar arasındaki münasibətlərə toxunulmur. Ədalət standartlarının ayrı-ayrı şəxslərin əxlaqi hüquqlarından yuxarıda dura bilməri də göz qarşısındadır. Ədalətin özü fərdlərin əxlaqi hüquqlarına əsaslanmışdır.

Ədalət etikası cəmiyyətdə yaşamalı və onun fəaliyyət göstərməsinin dəstəklənməsi üçün sosial strukturları yaratmalı olan insanların təbiətcə ictimai varlıq olması müddəalarına əsaslanır. Onun təmsilçiləri üçün əsas dəyərlər – insanların bərabərliyi və onun ifadəsi kimi ədalətdir. Bunun nəticəsində də mənəvi borc, ədalət etikasında anlaşılan kimi, hər kəs üçün eyni olan qanuna tabe olmaq, ədalətli qanunların qəbul edilməsi, ayrı - seçkiliyin və imtiyazların olmamasıdır.

Ancaq ədalət haqqında bir - birindən fərqlənən bir neçə fikirlərin mövcud olması çətinlik yaradır. Bu məsələyə yalnız ən geniş yanaşmaları təqdim edək.

I. Egalitarist ədalət. Egalitarizm (frans. égalité - bərabərlik) nəzəriyyəsinə görə insanlar arasında, onlara qeyri - bərabər münasibət göstərilməsi imkanını haqlı göstərəcək heç bir fərq yoxdur. Bu nəzəriyyəyə görə, fayda və çətinliklər insanlar arasında aşağıdakı prinsip əsasında bölüşdürülməlidir: "Hər bir insan fayda və çətinliklərdən eyni pay almalıdır". Egalitaristlər inanırlar ki, bütün insanlar prinsipcə bərabərdirlər, ona görə də hər bir insan ictimai var - dövlətdən paya eyni dərəcədə iddiyalıdır. Deməli, onlar hesab edirlər ki, nemətlərin bölüşdürülməsi bərabər şəkildə həyata keçirilməlidir.

II."Kapitalist" ədaləti — nemətlərin bölüşdürülməsi qrupun (firmanın, cəmiyyətin, bəşəriyyətin) ümumi işinə fərdi töhfənin nəzərə alınması ilə həyata keçirilməlidir.

III."Kommunist" ədaləti — iş üzrə vəzifələr qabiliyyətlərə uyğun olaraq, nemətlər isə - tələblərə uyğun olaraq bölüşdürülməlidir.

IV. D.Rolzun ədaləti - 1971-ci ildə dərc edilmiş "Ədalət nəzəriyyəsi" adlı kitabda şərh edilmiş nəzəriyyədə amerikalı alim özünün aşağıdakı prinsiplərə əsaslanan nəzəriyyəsini qısaca belə izah etmişdir:

- 1) Hər bir insan digər insanların oxşar azadlıqları ilə uyğunlaşan daha geniş azadlıqlar əldə etmək üçün bərabər hüquqlara malikdir;
- 2) Qeyri - bərabərlik sosial- istisadi göstəricilərə görə elə olmalıdır ki,
  - a) daha az imtiyazlara malik şəxslər üçün maksimum gəliri təmin etsin;
  - b) hakimiyyət daşıyıcısı olan müəssisə və vəzifəli şəxslər hər kəs üçün eyni bərabərdə əlçatan olsunlar.

Rolza görə 1-ci prinsip 2b) prinsipinə münasibətdə hər iki prinsipin bir – birinə ziddiyət təşkil etdiyi halda üstün olmalıdır. 2-ci prinsipin çərçivələrində a) müddəasına b) müddəasına münasibətdə üstünlük verilməlidir.

1-ci prinsip "bərabər azadlıq prinsipi" adını almışdır. Bunun mahiyyəti vətəndaşların hüquqlarının digər şəxslər tərəfindən pozulmasından qorunması və bu hüquqların bərabərliyinin tələb olunması zərurətindən ibarətdir. Fundamental

azadlıqlara seçmək azadlığı, vicdan, söz azadlığı, o cümlədən mülkiyyətə sahib olmaq azadlığı və ixtiyari həbs predmeti olmamaq azadlığı daxildir.

Bərabər azadlıq hüququnun doğru olduğunu hesab etsək, bu zaman, deməli, kommersiya korporasiyalarının öz əməkdaşlarının şəxsi işlərinə müdaxilə etməsinə, seçkilərin gedişinə menecerlər tərəfindən təzyiq göstərilməsinə, siyasi prosesləri aldatma yolu ilə tənzimləmək cəhdlərinə və ya bərabərlik prinsipinin pozulmasına yönəlmış digər aktlara yanlış fəaliyyət kimi baxılmalıdır. Bundan başqa, Rolza görə, müqavilə bağlamaq azadlığının məhdudlaşdırılması kimi prinsipdən kənara çıxmalar da mümkündür (saxtakarlıq nəticəsində və ya müqavilənin pozulması nəticəsində), ona görə də prinsipin özü zor tətbiq edilməsinin, yalanın qadağan olunmasını nəzərdə tutur və müqavilənin bəndlərinə hörmətlə yanaşmağı tələb edir. Bu halda müştərilərlə, işçilərlə (reklam haqqında da bəhs edilir) müqavilə münasibətləri yalan imkanına yol verən müddəalardan əxlaqi baxımdan azad olmalıdır, işəgötürən isə işə götürülən şəxsə müqavilə ilə razılışdırılmış xidmətləri təqdim etmək barədə əxlaqi öhdəliyə əməl etməlidir.

2-ci prinsipdə “fərqlər” (qeyri - bərabərlik) haqqında müddəə vardır. Bu müddəaya əsasən, inkişaf etmiş cəmiyyətdə qeyri -bərabərlik elementləri mövcud olmalıdır, lakin daha çox ehtiyacı olanların (xəstələrin, əllillərin) əmlak vəziyyətlərinin düzəldilməsi və yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilməlidir; Bu tədbirlərin intensivliyi elə olmalıdır ki, vəziyyəti daha da pisləşdirməsin.

2-ci prinsipin b) bəndində imkanların bərabərliyi ideyası elan edilmişdir. Burada vəzifəli şəxslərin və rəsmi müəssisələrin hər kəs üçün əlçatan olmasının təmin edilməsi zərurətindən bəhs edilir. Bu, nəinki işçi qüvvəsinə olan təlabata müvafiq olaraq işləyənlər qarşısında irəli sürülən ixtisas tələblərini (bu, irqi və cinsi mənsubiyyətinə görə ayrı - seçkiliyin aradan qaldırılmasını təmin edəcəkdir), həmçinin maarif və peşəkar təkrar hazırlıq sistemi müəssisələrinin hər kəs üçün açıq olmasının təmin edilməsini bildirir. Bütün sadalanan şərtlər insanın güc, bacarıq və keyfiyyətlərinin maksimum şəkildə həyata keçirilməsi imkanlarını və nəticədə maksimum şəkildə mükafatlandırmaq imkanlarını müəyyənləşdirən təməl şərtlərdir.

Ümumiyyətlə, qeyd etmək olar ki, işgüzar aləmin əxlaqi problemləri o qədər mürəkkəb və müxtəlifdirlər ki, onları bir mövqedən çıxış edərək həll etmək olduqca çətindir. Biznesmen müxtəlif hallarda və müxtəlif subyektlərə münasibət-də müxtəlif etik prinsiplərə və dəyərlərə əsaslanı bilər.

Alimlərin fikrincə, bu cür vəziyyət yalnız biznesin əxlaqi problemlərinin mürəkkəbliyi ilə deyil, həmçinin müasir mədəniyyətin səciyyəvi xüsusiyyətləri ilə də şərtlənmişdir. Cəmiyyətdə bir etik sistemin hökm sürdürüyü ənənəvi mədəniyyət-dən (məsələn, antik dövrdə ləyaqət etikası və ya Yeni dövrdə utilitarizm etikası) fərqli olaraq, müxtəlif etik sistemlər müasir cəmiyyətdə bərabər hüquqla çıxış edərək, biznes sahəsində eyni halların müxtəlif etik cəhətlərdən qiymətləndirilməsini nəzərdə tuturlar. Bu müddəə ənənəvi olaraq formallaşan müxtəlif etik sistemlərə (pravoslavlıq, islam, ateizm) malik olan və ümumi əxlaqi səviyyəsi aşağı olan müasir Azərbaycanda xüsusi aktuallığa malikdir.

### ***1.3. Biznes etikası və korporativ sosial məsuliyyət***

XX əsrin sonu üçün biznesin planetin vəziyyəti üçün məsuliyyət daşımışı haqqında ideya həm beynəlxalq, həm də dövlət səviyyəsində bəlli olaraq, tədricən biznes cəmiyyətinin öz şüuruna daxil olmuşdur, hərçənd ki, o, bu prinsipə heç də hər zaman könüllü şəkildə riayət etməmişdir. Bu ideyanın həyata keçirilməsinin ən bariz forması kimi korporativ sosial məsuliyyət (KSM) konsepsiyası çıxış etmişdir. KSM ideyası müasir dünyanın kəskin sosial problemlərlə üzləşdiyi bir vaxtda - XX əsrin ortalarında ABŞ-da meydana gəlmişdir. Bu problemlərin həlli isə iqtisadi və siyasi həyatın hər bir iştirakçısının – hakimiyət orqanları və biznes strukturlarının, siyasi partiyalar və Həmkarlar İttifaqlarının, mədəniyyət, elm, təhsil, idman xadimlərinin, kütləvi informasiya vasitələrinin və həmçinin, əhalinin öz sosial məsuliyyətini nə dərəcədə dərk etməsindən asılıdır. Təsadüfi deyil ki, 1999-cu ildə Davosda keçirildən beynəlxalq iqtisadi forumda BMT-nin o zamankı Baş katibi Kofi Annan ictimai münasibətlər sahəsində qlobal müqavilə ideyasını irəli sürmüdü. Həmin ideyaya görə, sosial bərabərliyin əldə edilməsi və ətraf mühitin qorunması naminə biznes qurumları, Həmkarlar İttifaqları, hökumət və qeyri-hökumət təşkilatları əməkdaşlıq edə bilərlər.

Biznesin – məhsul və xidmətlərin hazırlanması və çatdırılması ilə məşğul olan müəssisə və təşkilatların - sosial məsuliyyəti son zamanlar xüsusi əhəmiyyət kəsb etməkdədir. Çünkü onlar sosial problemlərin həlli üçün mühüm olan maddi və maliyyə resurslarına malikdirlər. Belə bir işdə özlərinin əsas rollarının nədən ibarət olduğunun biznes qurumlarının rəhbərləri tərəfindən dərk edilməsi 20-ci əsrin sonlarında «Korporativ sosial məsuliyyət» anlayışının meydana gəlməsinə səbəb oldu ki, bu da təkcə biznesin deyil, eləcə də, bütünlükdə bəşəriyyətin inkişafına əsaslı yardım göstərə bilər.

Korporativ sosial məsuliyyət dedikdə, ilk növbədə, biznes qurumlarının könüllü sosial investisiya qoyuluşlarına hazırlığı nəzərdə tutulur. Belə ki, korporativ sosial məsuliyyət, bir tərəfdən davranış fəlsəfəsi kimi, digər tərəfdən isə insanlara, cəmiyyətə və ətraf mühitə qayğı kimi çıxış edir. Buraya:

1. şirkətin öz programlarının,
2. yerli və mərkəzi dövlət orqanları ilə əməkdaşlıq programlarının,
3. qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq programlarının,
4. ətraf mühitin qorunması və iqtisadi resursların qənaətlə işlədilməsi programlarının;
5. ictimai təşkilatlar və həmkarlar birlikləri ilə əməkdaşlıq programlarının,
6. KIV-lə informasiya əməkdaşlığı programlarının həyata keçirilməsi kimi fəaliyyətlər daxildir.

Bütün bu fəaliyyətlərin həyata keçirilməsi isə həm cəmiyyət üçün, həm şirkətlərin əməkdaşları üçün, həm də şirkətin özü üçün böyük fayda gətirir. Bu, həm biznes qurumunun cəmiyyət və dövlət qarşısında fəaliyyətinin açıq olduğunu göstərir, həm də, dolayısı ilə onun göstərdiyi xidmət, yaxud istehsal etdiyi məhsulun reklamı kimi özünü biruzə verir.

Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, tam əminliklə söyləyə bilərik ki, korporasiyaların sosial məsuliyyətinə müasir yanaşmanın təməlini hər bir halda Amerika iqtisadçısı Hovard Bouenin 1953-cü ildə dərc edilmiş “Biznesmenin sosial məsuliyyəti” adlı kitabı qoydu. Müəllif burada sosial məsuliyyətin doktrinasını, məhz cəmiyyətin məqsədləri və dəyərlərinin diqtə etdiyi siyaseti yerdib qərarları qəbul edərək fəaliyyət göstərən biznesmenlərin vəzifəsi kimi ifadə etmişdir (15).

Qeyd edək ki, KSM -in meydana gəlməsi və uğurla həyata keçirilməsi üçün ölkədə, ilk növbədə, formalaşmış milli biznesin, demokratianın və inkişaf etmiş vətəndaş cəmiyyətinin olması zəruridir. Bütün hallarda korporativ sosial məsuliyyət (KSM) anlayışı, biznesdə etik qərarların makro- və mikrosəviyyələrdə qəbul edilmələri arasında bir körpü rolunu oynayır.

İqtisadi nəzəriyyədə firma səviyyəsindəki qərarvermələr mikrosəviyyəyə aid olunsa da, biznes etikasında həmin məsələlərin orta səviyyədə nəzərdən keçirilməsi tamamilə məntiqə uygundur, çünki korporativ sosial məsuliyyətin (KSM) inkişafı və dəstəklənməsində, bir qayda olaraq, dövlət əhəmiyyətli rol oynayır,

firmanın sosial problemlərə aid olan qərarları isə, əksinə bir sıra hallarda dövlətin iqtisadi siyasətinə təsir edə bilər.

Biznes etikasında ən çox mübahisə doğuran məsələlərdən biri də, korporasiyaların mənəvi məsuliyyət daşımaları haqqında olan məsələlərdir. Yəni biz bilməliyik, biznes yalnız mənəvətə səykənməlidirmi, yoxsa onun cəmiyyət qarşısında hər hansı bir məsələdə, məsələn tam və optimal məşğulluğun təmin edilməsində, ayrı-seçkiliyin aradan qaldırılmasında və yaxud da ətraf mühitin çirkənməsinin qarşısının alınmasında müəyyən öhdəlikləri olmalıdır.

Azərbaycan da tədricən bu ümumdünya proseslərinə qoşulur. Azərbaycanda sosial məsuliyyətin xeyli yaşı var. 19-cu əsrin sonlarından etibarən yaranmağa başlayan milli burjuaziyanın nümayəndələri hələ ötən əsrin əvvələrindən əhalinin sosial vəziyyətinin yaxşılaşması, kasib təbəqəyə məxsus olan istedadlı gənclərin təhsil alması və s. bu kimi xeyriyyəçilik işləri görmüşlər. Milli burjuaziyanın görkəmli nümayəndələri olan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi sahibkarlar məktəb və xəstəxanaların, teatr və mədəniyyət ocaqlarının açılmasına hər cür yardım etmiş, əhalinin mariflənməsi, uşaqların təhsili, asudə vaxtının təşkili, mədəni səviyyələrinin yüksəlməsi, incəsənətin ikişafı və s. sahələrin inkişafı üçün heç nəyi əsirgəməmişlər.

Sovet İttifaqı dönəmində də «ictimai hamilik» anlayışı mövcud idi və bu anlayış, əsasən müəssisələrin, əmək şəraitinin təmin olunması və qorunmasında, işçi heyətinin istirahətini, yerli təşkilatlara yardımını, hamilik köməyini və s. bu kimi məsələləri əhatə edirdi.

Azərbaycan müstəqilik əldə etdikdən sonra isə bu kimi anlayışlar «unuduldu» və sosial məsuliyyət ümumi biznes maraqları fonunda xeyli zəiflədi. Yalnız ayrı-ayrı müəssisə və şirkətlər müəyyən sosial əhəmiyyətli fəaliyyətləri həyata keçirirlər ki, bu da bütövlükdə korporativ sosial məsuliyyətin ölkə üzrə inkişaf etməsi kimi qəbul edilə bilməz.

Dövlətin bu sahəyə xüsusi diqqət ayırması və sosial məsuliyyətli şirkətlər üçün müəyyən vergi güzəştləri tətbiq etməsi, eləcə də biznes qurumlarını ictimai təşkilatlarla işləməyə təşviq edən konsepsiya, qanun və qərarların qəbulu sosial

problemlerin həlli və ətraf mühitin qorunması üçün zəruri olan korporativ sosial məsuliyyətin inkişaf etdirilməsinə böyük yardım edə bilər.

Bu baxımdan son dövrdə Azərbaycan Respublikasının Prezidentinin öz Sərəncamı ilə “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə tapşırıq verməsini təqdirələayıq bir hadisə kimi qiymətləndirmək olar. Bu mühüm sənəddə başlıca məqsəd dünyada baş verən maliyyə-iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarının hərtərəfli qorunmasına nail olmaq, XXI əsrin narahat şərtləri daxilində dövlətimizin və xalqımızın siyasi və iqtisadi təhlükələrdən siğortalanmış etibarlı gələcəyini təmin etmək, mövcud imkanları və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam şəkildə təmin olunması və vətəndaş cəmiyyətinin prioritet istiqaməti kimi biznesin sosial məsuliyyətini gücləndirməyə səbəb olan mexanizmlərin yaradılmasıdır. Ölkə biznesinin sosial məsuliyyətinin KSM-n xarici modelləri ilə müqayisədə əsas xüsusiyyətinin, onun hərəkətverici qüvvəsi kimi Sovet dövründən irsən keçmiş dövlətin rolu adlandırmaq mümkündür. Bu zaman nəzərə almaq lazımdır ki, KSM Azərbaycanda əsasən maraqlı tərəflərin - hakimiyyət orqanlarının, sahibkarların və işçilərin ən yaxın çevrəsinə yönəlmüşdür.

Hazırda Azərbaycanda 4600 transmilli şirkət fəaliyyət göstərir və onların yalnız 65-də Həmkarlar İttifaqları yaradılmışdır ki, bu da ölkəmizdə korporativ sosial məsuliyyət sahəsində həqiqi fəallığın yalnız 14,1% təşkil etdiyini göstərir. Ölkədə bu vəziyyətin yaxşılığa dəyişməsi anı sıralarında «ARDNŞ», «ABB», «Gilan Holding», «Azərneftyağ», «AZAL», «Azərenerji», «Azərbaycan Dəmir Yolları» QSC, «Azərsun Holding», «Palmali» və «Akkord» kimi şirkətlər qrupunun olduğu 20-dən çox şirkətin öz hesabatlarını təqdim etdiyi 2012-ci il olmuşdur. «BP», «Palmali» və «Azərenerji» şirkətlər qrupunun fəaliyyətlərini KSM-in davamlı inkişaf fəlsəfəsi bazasında tətbiqinin müsbət nümunəsi kimi qəbul etmək olar. «Azərenerji» şirkətinin 2008-12-ci illərdə elektroenergetika islahatlarının gedişində istifadə edilən KSM sahəsindəki təcrübəsini məhsuldar hesab etmək la-

zimdirdir. 2008-ci ilin iyulunda «Azərenerji»-də qeyri-maliyyə risklərinin idarə edilməsi üzrə hesabat hazırlanmış və «Azərenerji»-nin elektroenergetika sahəsində sosial məsuliyyət üzrə mövqeyi formalaşdırılmışdır ki, buna müvafiq olaraq şirkətin sosial missiyası əhalinin və iqtisadiyyatın elektrik enerjisini və istiliyə olan tələbatını ödəməkdən ibarətdir. Şirkətin ən vacib dəyərləri aşağıdakılardır: elektrik və istilik təchizatının etibarlılıq və mümkünlüyü; enerji və yanacaqdan səmərəli istifadə; istifadəçilərlə tərəfdaş münasibətlərinin inkişaf etdirilməsi; əməkdaşların təhlükəsizliyi və sağlamlığı; ətraf aləmə zərərli təsirin minimuma endirilməsi.

KMS strategiyalarının həyata keçirilməsi çərçivələrində şirkət tərəfindən əldə edilən əsas nəticələr aşağıdakılardan ibarətdir:

1. İstehlakçılar ilə məsləhətləşmələr və əks əlaqənin inkişafı, aşkar edilmiş problemlər üzrə birgə iş qruplarının yaradılması. Nəticədə istehlakçıların «Azərenerji»-nin xidmətlərindən məmənunluqları artmışdır: müstəqil tədqiqatların əldə etdiyi nəticələrə görə istehlakçıların 15%-i 2009-cu illə müqayisədə 2012-ci ildə elektrik enerjisi ilə təchizatın yaxşılaşdığını qeyd etmişlər.
2. Əməyin mühafizəsi üzrə tədbirlərə sərf edilən xərclərin artması (2009-cu illə müqayisədə 2012-ci ildə bir işçi üçün hesablanan məbləq demək olar ki, 2 dəfə artmışdır). Xüsusi kostyumlardan istifadə edilməsi nəticəsində elektrik cərəyanının vurması zamanı ölümlə nəticələnən zədələnmələrin səviyyəsi aşağı salınmışdır.
3. Sosial məsuliyyətli yenidənqurma və işçi heyətinin sayının optimallaşdırılması (2012-ci ildə başa çatmışdır) kompensasiyalardan başqa yeni iş yerlərinin yaradılması və kiçik biznesin inkişaf etdiriməsi üzrə layihələrlə müşayət olunmuşdur.
4. Avadanlıqların müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi, ətraf mühitə mənfi təsirin aşağı salınması. 2009-2012-ci illər ərzində «Azərenerji»-nin müəssisələri tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarı 1,8 % azalmış, tullantıların xüsusi çökisi 4, 7% azalmış, çirkab suların axıdülməsi 13% azalmışdır; təhlükəli tullantıların həcmi 1,3 dəfə azalmışdır.

Beləliklə, şirkət tərəfindən KSM-in tətbiqi edilməsinin başlangıç dövrünə hətta qısa nəzər salmaqla, şirkətin davamlı inkişafın dünya strategiyasına yönəldiyini və sosial məsuliyyət sahəsindəki işinin onun regionda tutduğu mövqelərinə müsbət təsir etdiyini görmüş oluruq.

## FƏSİL 2. KORPORATİV MƏDƏNİYYƏTİN FORMALAŞMASI

### *2.1. Korporativ mədənİyyətin mahiyyəti və funksiyaları*

Müasir korporasiyalar insanların qruplarından təşkil olunmuşdur. Cəmiyyətdə insanların müəyyən bir vaxtlarda qarşılaştığı problemləri həll etmək və ehtiyaclarını aradan qaldırmaq bir çox vasitələrə ehtiyac hiss edərlər. İnsanın fəaliyyət göstərdiyi mühitin şərtlərinə cəmiyyətdə yaşıdığı insanlarla olan münasibətlərinə, qarşılıqlı təsirlərin şəklinə və bioloji bir varlıq olaraq duyduğu ehtiyacları aradan qaldırmaq üçün əldə etdiyi bacarıqlarına görə bu nemətlər məhduddur və dəyişməkdədir. Bununla bərabər ən sadəsindən ən mürəkkəbinə qədər cürbəcür xarakterli insan cəmiyyətində mədəniyyət deyilən ortaç bir varlıq vardır. Hər yerdə və hər cəmiyyətdə müəyyən maddi ehtiyacları aradan qaldırmaq məqsədilə təşkil olunmuş kobud və incə işlənmiş texnikanın yanında insani münasibətlərini nizamlayan fikirlər, şəxsi düşüncələr, qaydalar və adətlər vardır. İndi bu əlaqə və sistemlərin cəmini, Malinovskinin dediyi kimi, insanların təbiətə qarşı, lakin özü üçün yaratdığı bir vasitə, adətdən ibarət olan və mədəniyyət adı verilən ictimai bir qrumu və yaşayışı meydana gətirmişdir (8).

Teylorun nəzəriyyəsində mədəniyyətin qazanılması üçün insanların cəmiyyətin bir üzvü olması şərti irəli sürülmüşdür. Lakin o, mədəniyyətin insan üçün nəyə lazımlığını müəyyən etməmişdir. Teylorun bu nöqsanını nisbətən Malinovski düzəltmişdir. Onun fikrincə, insan təbiət ilə daima qarşıdurmadadır. Bu qarşıdurmada insanlığın silahı mədəniyyətdir. Malinovskiyə görə, insan «mədəniyyət» deyilən fikrin köməyi ilə təbiətə qarşı durur və özü üçün uyğun bir mühit yaradır (5).

Malinovskinin mədəniyyət haqqındaki bu fikri mədəniyyətə üstü örtülü də olsa, texnologiya anlayışını aid etmişdir. Çünkü insan ətraf mühit ilə, daha doğrusu, təbiətlə qarşıdurmada olarkən müxtəlif metodlardan istifadə edir və müxtəlif alətlərə müraciət edir. Korporativ mədəniyyətlə bərabər o, texnologiyani da inkişaf etdirmək məcburiyyətindədir. Ralf Linton, mədəniyyəti insanları birləşdi-

rən amillər içərisində ən əhəmiyyətlisi olduğunu söyləmişdir. R.Lintona görə, mədəniyyət “öyrənilmiş davranışlar ilə müəyyən bir cəmiyyət üzvlərinin bir-birlərinə ötürülən və bölüşdürürlən davranışlarının nəticəsidir”. Göründüyü kimi, R. Lintonun tərifində maddi mədəniyyət əsas götürülmüşdür. Bu baxımdan Lintonun tərifi xüsusi bir mədəniyyət tərifidir. O, korporasiya baxımından da mədəniyyətin tərifini verilmişdir. «Korporasiya müəyyən bir cəmiyyətdə fəaliyyət göstərir. Cəmiyyət üzvlərinin özlərinə xas adət-ənənələri, müxtəlif hadisələrə qarşı reaksiyaları vardır. İdarəedici bunları bilməlidir. Həmçinin də bir cəmiyyətdə işləyən şəxs o cəmiyyətin elmi xüsusiyyətlərini, qanunlarını, dəyərlərini, adət və ənənələrini bilməlidir».

Müdiriyət müəyyən əməkdaşları işə cəlb etmək üçün bu cür mədəniyyətdən istifadə edir. Korporasiyalar bu və ya digər əməkdaşları işə gəlb edərkən onların ümumi mədəniyyətinə istinad edirlər (9).

Yaşadığımız dövr iqtisadiyyat sahəsində inzibati komanda sistemindən bazar iqtisadiyyatına keçidlə xarakterizə olunur. İqtisadiyyatda baş verən bu dəyişikliklər korporasiya sahələrində də aparılmışdır. Aydındır ki, rəhbərlik korporasiyanın əsasını təşkil edir və onun mədəniyyətini formalaşdırır.

Bildiyimiz kimi korporativ mədəniyyətin inkişaf etməsi üçün informasiyanın rolü böyükdür. Mədəniyyətin insanların fəaliyyətinə dair məlumatın verməsinin təsiri 2 istiqamətdə aparılır:

Tapşırıqların bölünməsi məlumatların çatdırılmasına kömək edir. Məsələn, korporasiyada əməkdaş sistemin bir elementinə çevrilir.

İnformasiya mədəniyyətin məzmununa təsir edir. Bəzi korporasiyalarda informasiyanın açıq olması qiymətləndirilir, digərlərində isə əksinə. Fərd o zaman korporasiya ilə bağlı olur ki, o özünü təşkilata uyğunlaşdırır və ona kömək etmək üçün özünü fəallaşdıraraq bundan rasional zövq alır.

Korporativ mədəniyyətin ən əsas və birici funksiyası planlaşdırma funksiyasıdır.

**Planlaşdırma funksiyası** nə ediləcəyi öncədən müəyyən edilməsi məsələlərini əhatə edir. Müəyyən bir cəmiyyətdə işləyən bir təşkilatda bu funksiyanın həyata keçirilməsi cəmiyyətin ictimai və mədəni dəyərlərini əhatə edir.

Korporativ mədəniyyətin planlaşdırma funksiyası haqqında çoxlu fikirlər və rəylər mövcuddur. F.Xarris və P.Mokan kimi alımların hər biri korporativ mədəniyyətin planlaşdırma funksiyasına dair 10 səciyyəvi cəhətləri göstərmişlər:

1. Fərd təşkilatda özünü və öz yerini dərk etməlidir (bəzi təşkilatlarda insanın özü üzərində inkişafa doğru çalışması qiymətləndirilir, onun həvəsləndirilməsi tətbiq olunur, səmimilik, insani münasibətlər və s. nəzərə alınır);
2. Kommunikasiya sistemi və danışq dili (şifahi və ya yazılı surətdə qeyri – leqal kommunikasiyaların yaradılması, məsələn, «telefon danışqları, peşəkar jarqonlardan istifadə etmə, duruşlar, mimika və ya müraciət etmə, jestlər, yeriş və s.);
3. Xarici görünüş, geyim və işdə özünü təqdim etmək bacarığı, işgüzar geyim etikası, kosmetikadan istifadə etmə qaydaları və s. mikro-mədəniyyəti təşkil edir;
4. Təşkilat daxili mikro-mədəni iqlimin formalaşması (vərdişlər və ənənələrin yaradılması, işçilərin qidalanması; naharın təşkili, təşkilat tərəfindən əməkdaşlarının naharla təmin edilməsinə münasibəti və s.);
5. Vaxtdan səmərəli istifadə etmə;
6. İnsanlar arasında qarşılıqlı münasibətlərin yaranması. (Əməkdaşlararası təsir, qarşılıqlı münasibətlərdə yaşın, cinsin, millətin, hakim mövqeyin, təhsilin, təcrübənin, biliyin və s. nəzərə alınması; formal etiket tələblərinə əməl etmək bacarığı, ziddiyətləri həll etmək vərdişi);
7. Nemətlər və normalar (nemətlər nəycin yaxşı olması və nəycin pis olması məcmusudur; normalar isə müəyyən davranış qaydalarının məcmusudur);
8. Dünyagörüşü (inamın olub və ya olmaması; ədalətə, öz qüvvəsinə inanmaq, rəhbərlik etmək, qarşılıqlı köməyə münasibət, etik və qeyri-etik davranışlara münasibət və s.);

9. Əməkdaşların inkişafı və özlərinin təşəbbüskarlığı (şüurlu və şüursuz halda tapşırıqları yerinə yetirmək, əqlə istinad etmək; azad və məhdud məlumat mənbələrinə müraciət etmək; şüurun rasional olmasını qəbul və ya inkar etmək, yaradıcılıq şəraiti, insanların əqli və fiziki məhdudluğunu qəbul etmək və s.);

10. Əmək etikası və həvəsləndirmə (işə münasibət, günahkarlıq hissi, fəaliyyətin nəticəsinə dair məsuliyyət daşımaq və məsuliyyətsizlik göstərmək, öz iş yerinə münasibət, əmək fəaliyyətinin keyfiyyətinin səciyyələndirilməsi, müsbət vərdişlərə yiyələnmə və s.).

Bütün təşkilatlarda planlaşdırma funksiyası həyata keçiriləndə bunlar, yəni 10 səciyyəvi cəhət nəzərə alınmalıdır. Planlaşdırma müxtəlif qərarlar arasında ən yaxşısını seçmək deməkdir. Bu qərarlar məqsədlərlə əlaqədar olduğuna görə insanın şəxsi fikri və mentaliteti də nəzərə alınmalıdır. Planlaşdırma funksiyasının həyata keçirdiyi mentalitet şərti təşkilatın ətraf mühitinə və bu şərtlərdəki dəyişikliyə fikir verir (10).

Planlaşdırma həyata keçirildiyi zaman müəyyən edilmiş məqsədlərin xüsusiyyətini, eyni zamanda, mədəni dəyərləri də unutmamaq lazımdır.

Mədəniyyət insanların ictimai ehtiyaclarını sistemləşdirmək üçün təşkil edilmişdir. Bunu əldə etmənin vasitəciliyi mədəniyyəti müəyyən edən təşkilatlardır. Korporativ mədəniyyət davranışları sadələşdirmək, rolları və əlaqələri nizama salmaq kimi məqsədləri daşıyır. Təşkilatın məqsədlərini müəyyən edən planların tapşırıqları nizama salmaq, iş üslubunu dəqiqləşdirmək kimi funksiyaları vardır. Cəmiyyətdəki əsas təşkilatlar planın məqsədlərinə və məqsədlərə çatma yollarına təsir edirlər. İdarəetmə ictimai bir sistemdir və sadəcə təşkilatlardakı insanları və əlaqələrini maraqlandıran cavabdehliklərlə deyil, təşkilatın məqsədləri, dəyərləri və istəkləri ilə də bağlıdır. Təşkilatın məqsədlərini təyin edən planlaşdırmanın həyata keçirilməsi üçün insan faktorunun davranış dəyişmələrini də planlaşdırmaq lazımdır.

Cəmiyyətin mədəni dəyərlərinin ölçü olaraq dəyişməsi planlara olan ehtiyacı da dəyişəcəkdir. Planı həyata keçirəcək heyətin danışıqlarının dəyişməsi nəticəsində planların təsirliliyi azala bilər. Alımların fikrinə görə, öyrənilmiş davranış-

lar ilə istəklər arasında bir əlaqənin olduğu qəbul edilir. Əgər istəklərlə davranışlar ərasında bir əlaqənin olmadığı qəbul edilərsə, planlaşdırma funksiyasının üzərinə təsiri hansı istiqamətlərdə olursa-olsun insan danışqlarının əhəmiyyətini müqayisə etmək mümkün deyil. Bu vəziyyətdə davranışlar baxımından planda müəyyənsizlik olur və ya planlaşdırma vaxtı istək və davranışlarda dəyişmənin olmayacağı qəbul edilir.

Mədəniyyət bir cəmiyyətdə müəyyən bir zaman üçün qəbul edilirsə, bir cəmiyyətin və ya müxtəlif cəmiyyətlərin mədəniyyəti o zaman dinamikdir. Dinamik mədəniyyətə sahib olan bütün mədəniyyətlər dəyişir. Bu dəyişmənin istiqaməti, tezliyi və sahəsi əhəmiyyətlidir. Bütün mədəniyyətə aid olan adət və ənənələr dəyişməyə başlayır. Qeyd etmək lazımdır ki, bu eyni vaxtda dəyişib qurtara bilməz. Bir cəmiyyətin müxtəlif sahələrində mədəniyyətin dəyişməsi təbişdir. Planlaşdırma nə edəcəyinin əvvəlcədən qərarlaşdırılması, müəyyən edilməsi deməkdir. Bu vəziyyətdə planlaşdırma çox geniş olan insan davranışlarından birini müəyyən edir. İdarəedici gələcəkdə görüləcək işləri və necə ediləcəyini planlaşdırarkən mövcud və keçmişdəki iqtisadi və sosial dəyişiklikləri düşünüb qabaqki illəri ehtimal etməlidir.

Planlaşdırılan sahələri həyata keçirmək və məqsədlərə çatmaq üçün lazımi vasitə və heyətin bir araya toplanması, həmçinin onlar arasındakı əlaqələrin yaradılmasını **təşkiletmə funksiyası** ilə müəyyən edir. Təşkilatda planlaşdırmadan sonra ikinci əsas iş planlarının həyata keçirilməsini reallaşdıracaq insanların təşkil edilməsidir. Təşkilat əsas quruluşunu inkişaf etdirərkən heyətin səylərinin və ətraf mühitin təşkilatın əsas məqsədlərinə uyğunlaşdırılması vacibdir. Məqsədlərin reallaşdırılmasını gerçəkləşdirəcək olan maddi və bəşəri amillər arasındakı əlaqələrin hər birinin təşkilat içindəki vəziyyəti təşkil etmə funksiyası ilə nizamlanaraq müəyyənləşdirilir (21).

Təşkilat funksional baxımdan hissələrə ayrılməq ilə müəyyən edilir. Məqsədə çatmaq və işləri (fəaliyyətləri) daha keyfiyyəli şəkildə müəyyən etmək lazımdır. Bu baxımdan işlər qrup və hissələrə ayrılır. Təşkiletmədə ikinci addım, maddi və bəşəri istehsal amillərini reallaşdırmaqdır. Bu vəziyyətdə təşkilat, məqsədlərə

çatmaq üçün lazim olan maddi və qeyri-maddi vasitələri bir yerə toplayaraq təşkilatın tərkibini qurur.

Mədəniyyət fəaliyyət göstərdiyi cəmiyyətdəki dəyərlər arasındaki əlaqələri əhatə edən davranışın növünü, rolunu və standartlarını müəyyən edən bir anlayışdır. İnsan dünyaya gələndən ömrünün sonuna qədər cəmiyyətin müxtəlif hissələrinə və mədəniyyətinə ayrırlar. Müasir təşkilatların fəaliyyət göstərməsi cəmiyyətin məlumat, inam və davranışları ilə bağlıdır. Mədəniyyətin daxilində yer alan bu cür hadisələr, təşkilatın xarici mühit şərtlərinin müəyyən etdiyi kimi, təşkilatın daxili mühitinə təsir edəcək, həmçinin insanlar arasındaki əlaqələri nizamlayıb təşkilatın sahəsini müəyyən edəcəkdir. Mədəniyyətin təşkilatlara təsiri, onların məqsədlərinə təsir etmədən quruluşunu müəyyən etməkdir.

**Mədəniyyətin tətbiqetmə funksiyası** uzun və qısa zamanda təsirli şəkildə əmələrin tətbiq edilməsi ilə əlaqədar bütün fəaliyyətləri əhatə edən bir funksiyadır. Tətbiqedici üçün bu funksiyanın əhəmiyyəti və çətinliyi digərlərinə nisbətən daha çoxdur. Tətbiqetmə zamanı mədəniyyət üzvlərinin çoxu ilə idarəedən qarşılaşacaqdır. Bu funksiyanın həyata keçirilməsi təşkilatdakı insan amili ilə dinamik bir şəkildə təmasda olacaqdır. İdarəedici heyət təşkilatın məqsədlərinə uyğun bir şəkildə heyətə əmrlərini verməlidir. Heyət verilən əmrləri həyata keçirən zaman tətbiqetmə funksiyası müvəffəqiyyət qazanır. İnsana bir tapşırığı həyata keçirməsi üçün onun psixi-sosial xarakterini nəzərə almaq lazımdır.

Tətbiqetmə funksiyasına mədəniyyətin təsiri müxtəlifdir. Təşkilatda fəaliyyət göstərən heyət oxşar və fərqli mədəniyyətlərin üzvləridir. Mədəniyyət cəmiyyətin davranışını məhdudlaşdırır və onun fəaliyyət səbəblərini müəyyən edir. Bu baxımdan da əmrlərin istiqaməti və əldə olunacaq nəticələr də mədəniyyətə görə müəyyən olunacaqdır. Əməkdaşlara tapşırıqlarını həyata keçirmələrini üçün lazımlı texnologiya və istehsal vasitələri də mədəniyyətin təsiri altındadır. Cəmiyyətin texnoloji səviyyəsi müəssisələrin texniki baxımından fəaliyyət göstərməsi istiqamətlərini müəyyən edir. Hər bir müəssisə başqa mədəniyyətlərdən texniki inkişafı nəzərə alan mədəniyyət əldə etmək üçün böyük səy göstərir. Ancaq bu

cür səylər cəmiyyətin dəyər və inamlara görə müvəffəqiyyətli olmasına gətirib çıxara bilər.

**İdərəetmədə əlaqələndirmə funksiyası** müəssisə içindəki qrupların fəaliyyətlərinin istiqamətləndirilməsi və nizamlanması deməkdir. Burada heyət səylərinin ortaq bir məqsədə doğu istiqamətləndirilməsi, əməllər arasındaki əlaqənin açıq və doğru olaraq müəyyən edildiyi vəziyyətlərdə əlaqələndirilməsindən bəhs edilir. Əlaqələndirmə müəssisənin varlığını saxlayan idarəedicinin əsas səylərindən biridir. Əlaqələndirmə funksiyası ayrı-ayrı işlərin, onların ayrı-ayrı mərhələlərinin əlaqələndirilməsi ilə də bağlıdır. Bu, həmçinin, ayrı-ayrı işçilərin, kollektivlərin, kiçik qrupların, ərazi-təsərrüfat kompleksləri fəaliyyətinin əlaqələndirilməsini də nəzərdə tutur. Daha doğrusu, əlaqələndirmə funksiyası bütöv bir tamin ayrı-ayrı komponentlərinin əlaqəli fəaliyyətini, qarşılıqlı təsirini və onun bir sistem kimi dinamik tarazlı inkişafını təmin edir. Bu funksiya hadisə və proseslərə sistemli təhlil mövqeyindən yanaşmağı zəruriləşdirir. Əslində sistemlilik əlaqəsi hadisə və proseslərin öz mahiyyətindən doğur. Lakin bu əlaqənin təmin edilməsində əlaqələndirmə funksiyasının rolunu inkar etmək olmaz.

Müəssisələr həcm baxımından böyüdükcə səylərin məhsuldar bir şəkildə bir-birləri ilə əlaqələndirilməsi lazımlı olur. Digər tərəfdən yeni texnologiyaların inkişafı iş fəaliyyətindəki dəyişmələr, əməkdaşların vərdişləri və davranışlarının dəyişməsi əlaqələndirmə funksiyasının əhəmiyyətini artırır. Müəssisənin xarici mühitləti ilə sosial, iqtisadi və mədəni qrupların uyğunlaşması müəssisənin uzun ömürlülüyünü təmin edir.

Korporativ mədəniyyətin daha bir funksiyası nəzarət funksiyasıdır. Sözün geniş mənasında nəzarət istənilən məqsədə nail olunub olunmadığını və ona nə dərəcədə nail olunduğunu aşadırmaqdır. Nəzarət funksiyasının əsasında qarşıdurma durur. Zəruri olan ilə zəruri olmayan müqayisə edilərək onlar arasındaki fərq nəzərə alınır. Digər funksiyaların nəyi necə reallaşdırılması məsələlərinin müəyyən edilməsi də idarəetmənin nəzarət funksiyası ilə bağlıdır.

## 2.2. *Korporativ mədəniyyətin növləri*

Bildiyimiz kimi korporativ mədəniyyətin 4 növü vardır. Korporativ mədəniyyətin 4 növünün olması Roder Harrison tərəfindən irəli sürülmüşdür.

- 1) Hakimiyyət mədəniyyəti;
- 2) Rol mədəniyyəti;
- 3) Mədəniyyətin məsələləri;
- 4) Şəxsiyyət mədəniyyəti.

*Hakimiyyət mədəniyyətini* kiçik tərəfdəşlarda, kompaniyalarda, ticarət və maliyyə ilə məşğul olan mülkiyyətçilərin fəaliyyətində görmək olar. Bu struktur hakimiyyətin mərkəzi mənbəyindən asılı olur və mərkəzdən paylanır. Bu tipli təşkilatlar hadisələrə tez münasibət bildirir, hakim mərkəzdən asılı olur. Onlar siyasetə meyl göstərən adamları öz tərəflərinə çəkərək hakimiyyəti ələ keçirməyi istəyirlər. Bu təşkilatlar yüksək dərəcədə asılı olmayan təşkilatlar yaradır və maliyyə üzərində nəzarəti əllərində saxlayır. Bu mədəniyyət daha çox şəxsiyyətlərə əsaslanır və tapşırıqların yerinə yetirilməsi nəticə ilə qiymətləndirilərək vəsaitlərə qənaət olunur. Hakimiyyətin mədəniyyəti ilə yaxşı əlaqədə olmaq üçün vəzifəli şəxs hakimiyyətə istinad etməli, siyasetlə maraqlanmalı və risk göstərməyə qorxmamalıdır. O, özünü inanmalı, başqalarına isə inanmamalıdır. Hakimiyyət mədəniyyəti sakit həyat tərzi sevən menecer mədəniyyətindən fərqlidir.

*Rol mədəniyyəti* klassik dünya görünüşünə arxalanır və məbədə bənzəyir. Bu təşkilatlar xüsusi ixtisaslaşmış sahələrlə xarakterizə edilirlər. Ticarət şöbəsi yuxarıdan idarə etməklə fəaliyyət göstərir və standartlaşma dərəcəsi möhkəm olur. Fəaliyyətdə olan vilayətlərin fəaliyyəti və onların qarşılıqlı təsiri müəyyən qayda ilə müəyyən edilir. Rol mədəniyyətində qüvvənin əsas mənbəyi vəziyyətdən asılıdır. Müəyyən rolu axtarmaq üçün burada xüsusi adamlar seçilir onlar öz ixtisaslarına görə yerləşdirirlər. Bu tip təşkilatlar dəyişməyən mühitdə fəaliyyət göstərilər. Xüsusi işçilərə mədəniyyətin rolu kompetent mütəxəssis olmağa imkan verir.

*Mədəniyyətin məsələləri* layihə və onun yerinə yetirilmə məsələlərinə meyl göstərir. Bu mədəniyyətin əsas diqqəti işin müvəffəqiyyətlə yerinə ytirilməsinə yönəldilir. Bu mədəniyyətə malik olan təşkilatlar yaxşı mütəxəsisləri və sərvətləri cəmləşdirərək, işi səmərə ilə yerinə yetirməyə imkan yaradırlar. Bu mədəniyyətin əsas vəzifəsi kollektiv qabiliyyətindən asılı olaraq yaxşı adaptasiya olunur. Layihə qrupları və ya xüsusi komisiyalar müəyyən məqsədlər üçün təşkil edilir və yaxud buraxılır. Əsas nəzarət ali rəhbərliyin üzərinə düşür.

*Şəxsiyyət mədəniyyəti* korporativ mədəniyyətin bir növüdür. Bir çox mütəxəssislər bu mədəniyyətin prinsiplərinə istinad edirlər. Lakin bu mədəniyyəti hər bir yerdə təsəvvür etmək mümkün deyil. Bu mədəniyyətə aid olan korporasiya şəxsiyyətə tabe olur və şəxsiyyətin fəaliyyətində əsas rol oynayır. Şəxsiyyət bu təşkilatı tərk edə bilər və yaxud başqa iş axtara bilər. Korporasiyalar şəxsiyyətin mədəniyyətinə meyl göstərirlər. Burada şəxsiyyət yaxşı mütəxəsis olmaqla hər bir yerdə özünə münasib iş tapır və ayrı-ayrı qruplarda qrup normalarına uyğunlaşa bilər. Müasir rəhbər o zaman özünü xösbəxt sayır ki, təşkilatında yüksək mədəniyyətə malik olan şəxsiyyətlər işləyir. Həmin şəxsiyyətləri səfərbər etmək üçün çox vaxt sərf edilir.

Cədvəldən göründüyü kimi, mədəniyyət növlərini təyin edən parametrlər 4 yerə bölünür. Birincisi, həkimiyətin mədəniyyəti (şəbəkə); ikincisi, mədəniyyətin rolları (ehram); üçüncüüsü, mədəniyyətin məsələləri (əlaqələr); dördüncüüsü, şəxsiyyət mədəniyyəti (arı yuvası). Bu mədəniyyət növlərinin parametrlərinin hər birinin öz xüsusiyyəti vardır.

1) Təşkilatın növü və ölçüsü xüsusiyyətinə görə, hakimiyyət mədəniyyətində kiçik ölçülü bürokratik təşkilatlar fəaliyyət göstərməkdə olub, hakimiyyətin daxili axınından asılıdır.

Mədəniyyətin rolu böyük həcmli mexaniki struktural funksional bölgələri yuxarıdan idarəetmə vasitəsi ilə istiqamətləndirməkdən ibarətdir.

Mədəniyyət məsələləri isə kiçik həcmli təşkilatların matris strukturu ilə istiqamətləndirilir.

Şəxsiyyət mədəniyyəti məqsədsiz hərəkət edən şəxsin təyini və xidmət edilməsi üzrə kiçik təşkilata xasdır.

### Cədvəl

#### Korporativ mədəniyyətin dövr növü

Mədəniyyətin növlərini təyin edən para.-trlər	Hakimiyyət mədəniyyəti (tor, şəbəkə)	Mədəni rollar (ehram)	Mədəniyyət məsələləri (əlaqələr)	Şəxsiyyət mədəniyyəti (ariyuvası)
Təşkilatın növü və ölçüsü	Kiçik ölçülü bürokratik təşkilat: hakimiyyətin daxili axınından asılıdır.	Mex-ki strukral funksional bölgələr yuxarıdan istiqamətlənir	Kiçik təşkilatların matris strukturu	Şəxsin təyini və xidmət edilməsi üçün kiçik təşkilatlar
Nəzarətin aparılması və qərarın qəbul etmə yolları	Qanun – qaydalarını nəzərə alan mərkəzləşmiş nəzarət sistemi	Şəquli istiqamətdə rəsmiləşdirilmiş qərarlar yuxarıdan qəbul edilir	Nəticələrə görə nəzarət rəhbərlik tərəfindən aparılır	Nəzarət rəhbərliyin göstərişi olmadan aparıla bilməz
Güç mənbəyi	Mərkəzdə yerləşən şəxsi hakimiyyətin elementləri – ehtiyatların gücü	Əsasnamənin gücü fərdi gücə qarşı	Mütəxəssisin yayılma gücü	Təsir bərabər paylaşılır
Dəyişikliklərə uyğunlaşma səviyyəsi	Hadisələrə tez reaksiya verir, amma mərkəzin qərarından asılıdır	Dəyişikliklərə pis uyğunlaşır, amma müvəffəqiyyətlə fəaliyyət göstərir	Dəyişiklərə yaxşı uyğunlaşır, qrupun tərkibi dəyişir	
İnsanlara münasibət	Riski verən insanlar xoşlayır onların təhlükəsizliyini qoruyur siyasetə meyllidir səriştə inkişaf etdirənlərə yaxşı münasibət göstərir	Qayğı göstərir kompetent mütəxəsis olmağa imkan verir. Tapşırıqları vaxtında yerinə yetirənləri mükafatlandırır.	İşçilər təşkilatın məqsədlərini reallaşdırmağa çalışır. Qrup içərisində hər tərəfli həvəsləndirmə yə malik olur.	
Menecerin tipi	Hakimiyyətə yönəlmışdır, riski sevir və özünə arxayındır. Yönü qalındır (rəqabətə dözmək üçün)	Təhlükəsizlik qabaqcadan nəzərdə tutmanı çox sevir öz rolunu həyata keçirməklə məqsədə çatmağa çalışır.	Çevik və özünə arxayı olmalıdır, nəticələrə görə qiymətləndir məlidir	Şəxsiyyətə müəyyən təsir etməyi xoşlaysır. Ehtiyatları nəzarət altında saxlayır.

2) Nəzarətin aparılması və qərarın qəbul etmə yolları.

Hakimiyyət mədəniyyətində nəzarətçi vasitəsi ilə mərkəzləşmiş nəzarət sistemi qurulur.

Mədəni rollarda nəzarətin aparılması qaydalarına uyğun olaraq rəsmiləşdirilmiş qərarlar yuxarıdan qəbul edilir.

Mədəniyyət məsələlərində nəticələrə görə nəzarət rəhbərlik tərəfindən aparılır.

Şəxsiyyət mədəniyyətində isə tam fərqli olaraq ierarhiyaya görə nəzarət rəhbərliyin göstərişi olmadan aparıla bilməz.

### 3) Güc mənbəyi

Hakimiyyət mədəniyyətində mərkəzdə yerləşən şəxsi hakimiyyətin elementlərindən və ehtiyatların gücündən istifadə olunur.

Mədəniyyətin rollarında isə əsasnamənin gücü fərdi gücə qarşı istiqamətləndirilir.

Mədəniyyətin məsələlərində mütəxəssisin yayılma gücü digər mədəniyyətlərdəki güclərdən fərqlənir.

Şəxsiyyət mədəniyyətində təsir bərabər paylaşır və lazımlı gələndə mütəxəssisin gücündən istifadə olunur.

### 4) Dəyişikliklərə uyğunlaşma səviyyəsi.

Hakimiyyət mədəniyyətində digərlərindən fərqli olaraq dəyişikliklərə və hədisələrə tez reaksiya verilir, amma hər şey mərkəzin qərarından asılıdır.

Mədəniyyətin rolları dəyişikliklərə pis reaksiya verməsinə baxmayaraq, sabit straf mühitdə müvəffəqiyyətlə fəaliyyət göstərir.

Mədəniyyət məsələləri hakimiyyət mədəniyyəti kimi dəyişikliklərə yaxşı uyğunlaşır. Lakin nəzərdə tutulan məsələləri həll etmək üçün digərlərindən fərqli olaraq qrupun tərkibi dəyişir.

### 5) İnsanlarla münasibət.

Hakimiyyət mədəniyyətində insanlarla münasibətlərin digərlərində olduğu kimi oxşar və fərqli cəhətləri mövcuddur. Fərqli cəhəti odur ki, hakimiyyət mədəniyyəti riski sevən insanları xoşlayır, siyasetə meyllidir. Lakin oxşar cəhəti isə özünü inkişaf etdirənlərə yaxşı münasibət göstərir.

Mədəniyyətin rollarında şəxsiyyətə qayğı göstərilir, kompetent mütəxəssis olmağa imkan verilir. Tapşırıqları vaxtında yerinə yetirənlər mükafatlandırılır.

Mədəniyyət məsələlərində isə işçilər təşkilatın məqsədlərini reallaşdırmağa çalışır. İstedadlı şəxsləri axtarır taparaq, münasib işgüzar münasibətləri yaradırlar. Qrupu hərtərəfli həvəsləndirməyə meylli olurlar.

### 5) Menecerin tipi

Hakimiyyət mədəniyyətində menecerin tipi fərqli cəhətlərə malik olur. O, hakimiyyətə yönəlmışdır, riski sevir və özünə arxayındır. Rəqabətə dözmək üçün çox səy göstərməkdədir.

Mədəniyyətin rollarında isə təhlükəsizliyi qabaqcadan nəzarətə götürməyi çox sevir, öz rolunu həyata keçirməklə məqsədə çatmağa çalışır.

Mədəniyyət məsələlərində menecerin tipi çevik və özünə arxayı olmalı və nəticələrə görə qiymətləndirməyə hazır olmalıdır. Özündən daha yüksək səviyyəli mütəxəssislərin işini əlaqələndirməklə özünü yüksəkdə hiss etməyi xoşlayır.

Şəxsiyyət mədəniyyətində menecer şəxsiyyətə müəyyən təsir etməyi xoşlayır və ehtiyatları nəzarət altında saxlayır.

Belə bir nəticəyə gəlmək olar ki, mədəniyyətin növlərində yer alan bütün menecərlərin əsas məqsədi bütün məsələləri optimal şəkildə həll etməyi bacarmaqdır.

### **2.3. Korporativ mədəniyyətin ətraf mühiti**

Mühitin təhlilinə gəldikdə isə, oun qeyd etmək olar ki, mühitsiz təşkilat yoxdur. Bütün təşkilatların fəaliyyəti yalnız o zaman mümkündür ki, mühit onun həyata keçirilməsinə yol versin. Təşkilatın daxili mühiti onun həyatının güc mənbəyidir. Bu güc təşkilata fəaliyyət göstərməyi, müəyyən vaxt çərçivəsində mövcud olmayı və yaşamaq imkanını verən potensialı özündə cəmləşdirir. Amma daxili mühit həmçinin problem mənbəyi də ola bilər və təşkilatın zəruri fəaliyyətini təmin etmədiyi halda təşkilatın məhv olmasına gətirib çıxara bilər.

Təşkilatın ətraf mühiti arasındaki əlaqələri qarışq olur. Buna görə hər hansı bir təşkilatın ətraf mühitində baş verənləri təhrif etmək çox çətindir. Təşkilatlar ətraf mühiti ilə davamlı olaraq əlaqə qurmaqdadırlar. Bu səbəblə təşkilatın daxilində olan mühitin xüsusiyyətləri əhəmiyyətlidir.

Təşkilatın fəaliyyət göstərməsi üçün mühitin təşkilatlar üzərində əhəmiyyətli bir şəkildə təsiri vardır. Bir təşkilat öz uzunömürlüyünü qorumaq üçün ətraf mühitdə olan mənbələrdən və fürsətlərdən istifadə etməlidir. Eyni zamanda, mühit təşkilatın fəaliyyətinin sərhədlərini müəyyən edir. Təşkilatın uzunömürlülüyü, ətraf mühit ilə olan əlaqəleri və mühitdən aldığı təsirdən asılıdır.

Xarici mühit təşkilatın potensialını, korporativ mədəniyyətini lazımi səviyyədə saxlamaq üçün ona zəruri olan ehtiyatlarla qidalanmasının mənbəyidir. Təşkilat xarici mühitlə daima mübadilə vəziyyətindədir ki, bununla da özünün yaşama imkanını təmin edir. Lakin xarici mühitin ehtiyatları hədsiz-hüdudsuz deyildir və bu mühitdə yerləşən çoxlu digər təşkilatlar da onların iddiasındadırlar. Ona görə də, həmişə elə ehtimal mövcuddur ki, təşkilat xarici mühitdən lazım olan ehtiyatları ala bilmir. Bu vəziyyət onun potensialını zəiflədə və mənfi nəticələrə gətirib çıxara bilər.

Korporativ mədəniyyətin vəxifəsi təşkilata öz məqsədələrinə çatmaq üçün onun əxlaq normalarına, cəmiyyətdə qəbul olunan normalar və dəyərlərə uyğunlaşdırılmasına riayət edilməsindən ibarətdir.

Dünyada nəhəng bizneslərə sahib olan şirkətlərə nəzər salaq. Hər birində ciddi korporativ mədəniyyətin olduğunu və bu mədəniyyətin şirkət işçilərinin az qala qanına işlədiyi hiss edilir. Məsələn, Daimler AG (Mersedes brendi) işçilərinin avtomobil sərgilərində belə özlərini fərqli aparırlar və ya Red Bull işçiləri müştərilərlə danışışı fərqlidir. Coca-Cola'nın distribyusiyada etdiyi yeniliklər yalnız bu işçilərə məxsusdur və s. Artıq sərr deyildir ki, o şirkətlər ki, böyüdükcə özlərinin təməl simalarını, korporativ baxışlarını dəyişmir, gələcəkdə böyük bizneslərə çevrilir. Korporativ simalarını dəyişən şirkətlər çox nadir hallarda sektor lideri olur və ya ciddi biznes qura bilirlər. Biz düşünürük ki, korporativ mədəniyyət hər bir şirkətdə həyatı əhəmiyyət kəsb edir. Korporativ mədəniyyət dediyimiz zaman şirkət daxilində və xaricində baş verən proseslərə göstərilən münasibətlərin vəhdəti başa düşülür. Başqa sözlə desək, korporativ mədəniyyət şirkət əməkdaşlarının konkret mövzulara göstərdikləri reaksiyadan ibarətdir. Məsələn, hansısa bir problemli məsələnin həlli və ya hansısa bir xoş hadisəyə olan reaksiya və sair. Çox vacibdir ki, şirkətin baza dəyərlərə qarşı olan münasibəti daimi və düzgün olsun. Məsələn, bizim bildiyimiz və gördüyüümüz bir neçə şirkətin müxtəlif xəsiyyətləri və korporativ qaydaları barədə xatırlamağa dəyər. Çox vacibdir ki, şirkət yaratdığı korporativ mədəniyyəti daimi və stabil saxlaya bilsin. Şirkətin böyüklüyündən asılı olmayaraq, çox vacibdir ki, sistem saat kimi işləsin. Belə olmadığı halda şirkət əməkdaşlarında demotivasiya yaranır.

Korporativ mədəniyyətdə heç bir şəkildə yalan ola bilməz. Məsələn, hansısa şirkətdə ilin əvvəlində söz verilən bonusun gecikməsi və ya işçinin işə götürüldüyü vaxt söz verilən əmək haqqının verilməməsi (nəyin ki, əmək haqqı...) motivasiyanın cəlladı hesab edilə bilər.

Bugün Azərbaycanda buna diqqət edən şirkətlərin sayı çox azdır. Bununla yanaşı, korporativ mədəniyyətə sistemli yanaşanlar tezliklə güclü işçi motivasiyası ilə öz sektorlarında yüksək məhsuldarlıq göstəricilərinə nail ola bilərlər. Biz düşünürük ki, istənilən şirkətdə mütləq qaydada düzgün və səliqəli işləyən korporativ mədəniyyət sistemi olmalıdır. Heç vaxt söz verilən nəyisə gecikdirmək olmaz. Heç vaxt korporativ qaydalardan nəyisə zəiflətmək olmaz. Həcmindən, çə-

lışlığı sektordan asılı olmayaraq, hər bir şirkətdə düzgün və sistemli işləyən korporativ mədəniyyət prinsipləri olmalıdır. Hesab edirik ki, kadrlara, insanlara, korporativ mədəniyyətə qoyulan investitsiya hər zaman əsaslı olur və ən rentabelli istiqamət hesab edilir.

Bu baxımdan rəhbərlik təşkilatın davıraniş strategiyasını müəyyən etməlidir. Rəhbərlik bunu həyata keçirməkdən ötrü həm təşkilatın daxili mühitini, onun potensialını, inkişaf meyllərini, həm də xarici mühitini, onun inkişaf meylləri və xarici mühitdə təşkilatın tutduğu yeri barədə dərinləşdirilmiş təsəvvürə malik olmalıdır. Bununla bərabər, təşkilatın öz məqsədlərini müəyyən etdiyi və onlara müvəffəq olduğu zaman müxtəlif imkanları aşkar etmək üçün, ilk növbədə, həm daxili mühit, həm də xarici mühit dairəsi tədqiq edilməlidir.

### **Xarici mühitin təhlili**

Korporativ mədəniyyətə iki sərbəst – makromühit və bilavasitə ətraf mühit yarımsistemlərinin birləşməsi kimi baxılır.

Makromühit təşkilatın yerləşmə mühitinin ümumi şərtlərini təşkil edir. Lakin makromühitin vəziyyətinin müxtəlif təşkilatlara təsiretmə səviyyəsi müxtəlifdir. Bu, təşkilatların həm fəaliyyət sahələrinin, həm də onların daxili mədəniyyət potensialının müxtəlifliyi ilə əlaqədardır.

Ümumbəşəri dəyərlərin korporativ mədəniyyətlə uzlaşması təşkilatda çalışınların nizam-intizam, hüquq normalarını və münasibət çərçivələrini təyin edən hüquqi tənzimləmələrin təhlili, təşkilata digər hüquq subyektləri ilə qarşılıqlı əlaqə zamanı özü üçün mümkün olan mədəni və siyasi üsulları müəyyən etmək imkanını verir. Hüquq mühit fəaliyyətinin bu sahədə yığılmış ənənələr və qanunvericiliyin reallaşdırılmasında təcrübə prosesual tərəfi kimi aspektlərinə diqqət yetirilməsi vacibdir.

Makromühitin ictimai komponentinin tədqiq edilməsi biznesə təsir edən aşağıdakı ictimai hadisə və proseslərin aydınlaşdırılmasına yönəlmüşdür: əməkdaşların işə və həyatın dəyərinə olan münasibəti; cəmiyyətdə mövcud olan qayda və etiqadları, insanlar tərəfindən bölünən sərvətlər, cəmiyyətin demoqrafik quruluşu, əhali artımı, təhsil səviyyəsi, insanların hərəkəetmə surəti və yaxud yaşayış ye-

rinin dəyişməsinə hazırlığı və s. ictimai komponentin əhəmiyyəti çox vacibdir. Çünkü o hər şeyi dərk edərək, həm makromühitin dəgər komponentlərinə, həm də təşkilatın daxili mühitinə təsir edir. İctimai proseslər nisbətən yavaş-yavaş dəyişilir. Lakin əgər müəyyən ictimai dəyişikliklər baş verirsə, onda onlar təşkilatın ətrafında çoxlu sayda daha əsaslı dəyişikliklərə gətirib çıxardır. Ona görə də, təşkilat mümkün ictimai dəyişiklikləri ciddi surətdə izləməlidir.

Texnoloji komponentin təhlili, elm və texniki inkişafın mədəni dəyərlərə və əxlaq normalarına təsirini, həmçinin istehsalçı və istehlakçıya insani münasibət yaranması imkanlarını vaxtında görməyə fürsət yaratdır. Elm və texnologiyanın tərəqqisi özündə çox geniş imkanları əhatə edir və firmalar üçün heç də bundan kiçik olmayan təhlükələri daşıyır. Çox təşkilatlar açılan təzə perspektivləri görmək iqtidarında deyillər, çünki dəyişikliklərin həyata keçirilməsi üçün texniki imkanlar onların fəaliyyət göstərdikləri sahələrin hüdudlarından kənarda yaradılır. Yeniləşdirmədə və ya müasirləşmədə gecikərək, onlar istehlakçı bazarında öz mövqelərini itirirlər ki, bu da onlar üçün son dərəcə mənfi nəticələr gətirib çıxara bilər. Makromühitin müxtəlif komponentlərinin tədqiq edilməsi zamanı aşağıdakı iki məqamı yadda saxlamaq vacibdir.

**Birincisi**, makromühitin bütün komponentləri güclü surətdə qarşılıqlı təsir vəziyyətində yerləşirlər. Komponentlərdən birində edilən dəyişikliklər mütləq makromühitin digər komponentlərində də dəyişikliklərin baş verməsinə gətirib çıxarır. Onə görə də, onların tədqiq edilməsi və təhlili ayrılıqda aparılmamalı, komponentdəki dəyişikliklərin təkcə izlənməsi ilə deyil, həm də həmin dəyişikliklərin makromühitinin digər komponentlərində də özünü göstərməsini aydınlaşdırılması ilə sistem şəkildə aparılmalıdır;

**İkincisi**, mühitin ayrı-ayrı komponentlərinin təsiretmə dərəcəsi müxtəlif təşkilatlar üçün müxtəlidir. O cümlədən, təşkilatın ölçülərindən, onu aid olduğu sahəsindən, ərazi mövqeyindən və s. asıllı olaraq təsiretmə dərəcəsi özünü bürüze verir. Məsələn, belə虽说 ki, iri təşkilatlar xırda təşkilatlara nisbətən makromühitdən çox asılıdır. Bunu makromühitin tədqiq edilməsi zamanı nəzərə almaq üçün, makromühitin hər bir komponentinə aid olan xarici amillərdən hansıların

onun fəaliyyətinə əsaslı təsir göstərdiyini təşkilat özü üçün müəyyən etməlidir. Bundan savayı, təşkilat özü üçün potensial təhlükə daşıyıcısı olan xarici amillərin siyahısını tərtib etməlidir. Həmçinin, təşkilat üçün dəyişikliklər və əlavə imkanlar açan xarici amillərinin də siyahısına malik olmaq zəruridir.

Makromühit komponentlərinin vəziyyətinin təşkilat tərəfindən səmərəli tədqiq olunması üçün xarici mühitin izlənməsinin xüsusi sistemi yaradılmalıdır. Verilən sistem həm hər-hansı ayrı hadisələrlə əlaqədar olan xüsusi müşahidələrin keçirilməsini, həm də təşkilat üçün mühüm olan xarici amillərin vəziyyətinə müntəzəm olaraq (adətən ildə bir dəfə) müşahidələrin aparılmasını həyata keçirməlidir. Müşahidələrin aparılması müxtəlif üsullarla yerinə yetirilə bilər. Müşahidələrin daha çox yayılmış üsulları aşağıdakılardır:

- sorğu-sualların aparılması;
- anketlərin paylanması;
- təşkilatın fəaliyyət təcrübəsinin təhlili;
- təşkilatın əməkdaşlarının fikirlərinin öyrənilməsi;
- təşkilatdaxili yığıncaq və müzakirələrin keçirilməsi.

Makromühitin tədqiq edilməsi, təkcə onların əvvəllər hansı vəziyyətdə olduğunu təsdiq etmələri və etirafı ilə bitməməlidir. Həmçinin, ayrı-ayrı vacib amillərin vəziyyətinin dəyişdirilməsi üçün xarakterik olan tendensiyaları açmaq və təşkilati hansı təhlükələrin gözləyə biləcəyini, gələcəkdə onun qarşısını hansı imkanların ala öiləcəyini qabaqcadan görmək üçün, bu amillərin inkişaf istiqamətlərini qabaqcadan xəbər verilməsinə cəhd etmək zəruridir.

Makromühitin təhliletmə sistemi rəhbərlik tərəfindən dəstəkləndikdə və ona zəruri məlumatı verdikdə; o təşkilatda planlaşdırma sistemi ilə sıx əlaqəli olduqda; bu sistemdə işləyən analitiklərin işi makromühitin vəziyyəti barədə göstəriciləri ilə təşkilatın strateji məsələləri arasındakı əlaqəni və bu məlumatın təhlükə nöqtəyi - nəzərindən və təşkilatın strategiyasının reallaşdırılmasının əlavə imkanlarını izləmək iqtidarında olan strateji məsələlər üzrə mütəxəssislərin işi ilə uyğun gəldikdə lazımı səmərəni verir.

PEST analizi təşkilatın bilavasitə ətraf mühitinin tədqiq edilməsi, həmçinin təşkilatın bilavasitə qarşılıqlı əlaqədə olduğu tərkib hissələrinin vəziyyətinin təhlilinə yönəlmüşdir. Bildiyimiz kimi, xarici mühit PEST analizi vasitəsilə təhlil olunmaqdadır.

P – siyasi amillər deməkdir. Onlara qanunlar; qanun mexanizmləri aiddir (idarəetmə mexanizmi).

E – iqtisadi amillər deməkdir. Adam başına düşən gəlir; iqtisadi göstəricilər; güclü və zəif tərəflər onun göstəriciləridir.

S – sosial amillər deməkdir. Sosial rifahın göstəriciləri; təhsil səviyyəsi; yaşıyış səviyyəsi sosial faktorları təmsil edir.

T – texnoloji amillər deməkdir. İnnovasiyaların tədbiqi, yeni üsulların tətbiqi onun göstəriciləridir.

1) Siyasi amillər müəssisə ətrafında əmələ gələn əsas dəyişiklikləri - siyasi mühiti yaradır. Belə ki, qəbul edilən hər bir yeni qanun birbaşa və ya dolayı yolla müəssisənin fəaliyyətinə təsir edir.

Siyasətdə hər hansı bir dəyişiklik qanunlar vasitəsilə həyata keçirilir. Bu qanunlar əhalini, onun siyasi vəziyyətini, onların içərisində sosial qrupları nəzərə alır. Hüququn ali olduğu hər bir cəmiyyətdə əsas yeri qanunlar tutur.

2) İqtisadi amillər. Təşkilatın əsas fəaliyyəti iqtisadi mühiti əhatə edir. Bu amilin əsas xüsusiyyəti, bir tərəfdən çox ünsürləri əhatə etməsində, digər tərəfdən ünsürlərin güclü təsiri səbəbindən, onlarsız təşkilatı təsəvvür etməyin mümkün olmamasında özünü biruzə verir. İstər istehsal amilləri, istər istehlakçılar, istərsə də digər ərazi amilləri təşkilatın nəbzinin dəqiq vurulmasını tənzimləyən ən qıymətli amillərdir. Məsələn, satış məsələsi ortaya çıxan kimi ilk istehlakçılar da ortaya çıxır. Bundan sonra eyni məhsul istehsal edib bazara ərz edən rəqiblər meydana gəlir. Özü də təkcə eyni məhsul istehsal edənlər deyil, həm də əvəzedici məhsul istehsal edənlər və ya oxşar məhsulları istehsal edənlər meydana gəlir. Deməli, bu ətrafda rəqabət məsələsi ortaya çıxır. Bu halda müəssisənin əsas məqsədi kimisə güclə aradan çıxarmaq, tam idmanda olduğu kimi ədalətli və vicdanlı mübarizə yolu ilə qalib gəlməkdir.

3) Sosial amillər. Ölkə əhalisinin sayı, yerləşməsi, yaşı, cinsi, ailə tərkibi, mən-sub olduğu dini, dili, təhsil səviyyəsi, ailə vəziyyəti, məşğulliyəti, rayon, kənd və qəsəbələrdə yaşama sayları, şəhərləşmə səviyyəsi, yaşama şərtləri və meyilli ol-duqları ərzaq və əşyalar və s. sosial amilləri müəyyənləşdirir. Sosial sahədə olan dəyişikliklər çox yavaş getsə də, müəssisənin fəaliyyətinə təsir edir. Ziyalıların sayı, tələbi, istək və arzuları, mədəni səviyyələri müəssisənin fəaliyyət istiqamətlə-rində dəyişiklik aparılmasını tələb edir. Bununla da müəssisələr inkişaf edirlər. Mədəni səviyyə əhalinin yaşamaq tərzini də təyin edir. Yaşamaq tərzi dedikdə, insanın hər cür ehtiyaclarını ödəməkdə istifadə etdiyi ərzaq və vəsaitlər, istirahət-ətmə, xəbərləşmə, mədəni tədbirlərdə və əyləncələrdə olması, yemək, içmək, yat-maq, kütləvi tədbirlərdə iştirak etmək kimi zəruri fəaliyyəti nəzərdə tutulur. Buna-ların da hər biri müəssisənin təşkilinin və fəaliyyətinin nizamlanmasını tələb edir.

4) Texnoloji amillər. İndiyə kimi qeyd etdiyimiz mühitdə müəssisənin fəaliy-yətində insan qruplarının rolları araşdırılır. Müəssisələrin fəaliyyətlərinin müvəf-fəqiyyətli olması bu texniki amillərin daim yeniləşməsi və dövrün tələbi ilə müa-sirləşməsindən asılıdır. Müasir dövr texnika əsri olduğundan, yeni texnikanın və qabaqcıl texnologiyanın tətbiqi hər zaman müəssisənin əsas vəzifəsi olaraq qalır. Əks halda o rəqabətə dözə bilməz. Müəssisənin uzunmüddətli fəaliyyətinin plan-laşdırılmasında bu mütləq nəzərə alınmalıdır. İstifadə olunan hər bir yeni texni-ka, eyni zamanda işçilərin bilik səviyyələrini yüksəldir, çünkü yeni texnika işlə-mək üçün yeni biliklərə sahib olmayı tələb edir.

Alıcılıq qabiliyyəti və alıcıların davranışları korporativ mədəniyyətin bir hissəsi kimi təşkilatın bilavasitə ətraf mühitinin komponentləri kimi çıxış edir. Alıcıların təhlili, ilk növbədə, təşkilatın istehsal etdiyi məhsul alıcılarının profilinin tərtib edilməsi üçün əsasdır. Alıcıların tədqiq edilməsi təşkilata hansı məhsulun alıcılar tərəfindən daha çox miqdarda qəbul ediləcəyini, onun hansı həcmidə satışa ümid bəsləyəcəyini, alıcıların məhz bu təşkilatın məhsuluna nə qədər meyilli olduğunu, potensial alıcı dairəsinin nə qədər genişləndirmək mümkünlüyünü, məhsulu gə-ləcəkdə nə gözləyəcəyini və s. daha yaxşı aydınlaşdırılmasına imkan verir.

Alıcıların profili aşağıdakı xüsusiyyətlər üzrə tərtib edilə bilər:

- alicının coğrafi yerləşmə mövqeyi;
- alicının yaşı, təhsili, fəaliyyət sahəsi və s. kimi demoqrafik xüsusiyyətlər;
- alicinin cəmiyyətdəki mövqeyi, hərəkət üslubu, zövqü, vərdişləri və s. əks etdirən sosial-psixoloji xüsusiyyətləri;
- alicinin məhsula olan münasibəti, yəni o nəyə görə həmin məhsulu alır, o həmin məhsulun istifadəçisidirmi, məhsulu necə qiymətləndirir və s.

Alicini tədqiq edərkən, firma həm də alqı-satqı prosesində alicinin ona münasibətdə mövqeyinin nə qədər güclü olmasını özü üçün aydınlaşdırır. Məsələn, əgər alıcı ona lazım olan malın və satıcıının seçilməsində məhdud imkanlara malikdirlər, onda onun alveretmə gücü əsaslı surətdə zəifləyir (10; s.115). Əgər əksinə olarsa, satıcı həmin alicinin əvəz edilməsi üçün satıcı seçimindən az imkanlara malik olan digər alicini axtarmalıdır. Alicinin əlveretmə gücü, həm də alınan məhsulun keyfiyyətinin onun üçün nə qədər vacib olmasından da asılıdır. Alicinin alveretmə gücünü müəyyən edən bir sıri amillər mövcuddur ki, onlar alicinin təhlili prosesində mütləq aşkarılmalı və öyrənilməlidir. Belə amillərin sırasına aşağıdakılardaxildir:

- alicinin satıcıdan asıllılıq dərəcəsinin, satıcıının alicıdan asıllılıq dərəcəsi ilə qarşılıqlı münasibəti;
- alici tərəfindən yerinə yetirilən bazarlığın həcmi;
- alicinin məlumatlanma səviyyəsi;
- əvəzedilən malların mövcudluğu;
- başqa satıcıya keçmənin alici üçün dəyəri;
- alicinin etdiyi bazarlığın ümumi dəyərindən asılı olan qiymətə, onun həssashiğı (təsirlənmə qabiliyyəti), onun müəyyən çeşidə istiqamətlənməsi, malın keyfiyyətinə müəyyən tələblərinin mövcudluğu, onun gəliri, həvəsləndirmə sistemi və alqı barədə qərar qəbul edən şəxslərin məsuliyyətliliyi.

Təşkilatın daxili mühiti – ümumi mühitin təşkilat çərçivəsində yerləşmiş hissəsidir. O, təşkilatın fəaliyyətinə daima və bilavasitə təsir göstərir. Daxili mühit

təşkilatın sərəncamında olan potensial və imkanları müəyyən edən elementlər dəstindən ibarət olan bir neçə hissəyə malik olub,

- 1) Daxili mühitin personal işçi heyəti, menecer və fəhlələrin qarşılıqlı əlaqəsi;
- 2) Kadrların qəbulu tapılması, tədrisi və irəliləyişi;
- 3) Əmək nəticələrinin qiymətləndirilməsi və həvəsləndirilməsi;
- 4) İşçilər arasında münasibətlərin yaradılması və saxlanması və s. kimi prosesləri əhatə edir.

Təşkilatın daxili mühitinin təhlili prosesində daxili mühit yuxarıda sadalanan hissələr ilə yanaşı, korporativ mədəniyyət ilə bu cür uyğunlaşdırılır. Təşkilat mədəniyyəti təşkilatın güclü rəqabət mübarizəsinə qarşı dura bilən strukturu ilə çıxış etməsinə səbəb ola bilər. Amma təşkilat, hətta, yüksək texniki-texnoloji və maliyyə potensialına malik olsa belə, korporativ mədəniyyət onun müvəffəqiyətlə inkişaf etməsinə imkan verməyərək onu zəiflədə bilər. Korporativ mədəniyyət üçün təşkilati strukturun təhlil edilməsinin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o nəinki təşkilatda insanlar arasındaki münasibətləri müəyyən edir, həm də təşkilatın xarici mühitlə qarşılıqlı fəaliyyətinin qurulması, öz müştərilərinə münasibəti və rəqabət mübarizəsinin aparılması üçün istifadə etdiyi üsulların seçilməsində ona güclü təsir göstərir.

Korporativ mədəniyyətinin açıq-aydın ifadə edilmiş təzahürü olmadığı üçün onu tədqiq etmək çətindir. Lakin, bununla belə, korporativ mədəniyyətinin təşkilata veridiyi zəif və güclü tərəfləri göstərməyə cəhd etmək üçün aydınlaşdırılmalı bir neçə məqamı vardır. Güclü korporativ mədəniyyətə malik olan firma üçün orada işləyən əməkdaşların əhəmiyyətinin qeyd edilməsi səciyyəvidir. Belə təşkilatlar, özü barədə elanlarda firma fəlsəfəsinə, öz sərvətlərinin paylaşdırılması təbliğinə xüsusi diqqət yetirirlər.

Əməkdaşların öz işlərində necə çalışdıqlarına, bir-biri ilə qarşılıqlı fəaliyyəti necə qurmalarına, söhbətlərində nəyə üstünlük verdiklərinə edilən müşahidələr korporativ mədəniyyəti barədə təsəvvürü aydınlaşdırır. Təşkilatda irəliləmə sisteminin necə qurulması və işçilərin irəli çəkilməsi üçün hansı meyarların xidmət etməsini öyrənməklə, korporativ mədəniyyət anlayışını yaxşılaşdırmaq olar. Əgər

təşkilatda işçilər tez və şəxsi nailiyyətləri üzrə irəli çəkilirlərsə, güman etmək olar ki, burada zəif korporativ mədəniyyət mövcuddur. Əgər əməkdaşların irəli çəkilməsi uzunmüddətli xarakter daşıyırsa, irəli çəkilmə prosesində, kollektivlə yaxşı çalışma qabiliyyətinə üstünlük verilirsə, belə təşkilat güclü korporativ mədəniyyətinin açıq-aşkar əlamətlərinə malikdir.

Korporativ mədəniyyətinin dərk edilməsində təşkilatda davamlı təpsirinqlərin, rəsmi davranış normalarının, dini mərasim tədbirlərinin, ainlərin və sairin rolu danılmazdır. Bu barədə təşkilatın bütün əməkdaşlarının xəbərdar edilib-edilməməsinin və onların bütün bunlara nə qədər ciddi yanaşmalarının tədqiq edilməsi vacibdir. Əməkdaşlar təşkilatın tarixi barədə xəbərdardıllarsa və onun qaydalarına, mərasimlərinə əməl edirlərsə, deməli həmin təhkilotın korporativ mədəniyyətə madik olduğunu güman etmək olar.

Təşkilat uzunmüddətli perspektivində müvəffəqiyyətlə mövcud olmaq üçün yeni imkanları proqnozlaşdırmağı bacarmalıdır. Buna görə də, strateji idarəetmə, xarici mühiti tədqiq edərək, onun özündə hansı təhlükələri və hansı imkanları gizlətdiyinin açıqlamalıdır. Təhlükələrin öhdəsindən uğurla gəlmək və imkanlardan kəsərli surətdə istifadə etməkdən ötrü, onlar barədə təkcə məlumatın olması qətiyyən kifayət deyildir.

Ola bilər ki, təhlükə barədə məlumat olsun, amma ona qarşı durmaq imkanı olmasın və onunla da, təşkilatın məglubiyyətə uğraması mümkünür. Həm də ola bilər ki, açılan yeni imkanlar bərədə məlumat var, amma təşkilat onlardan istifadə etmək üçün potensiala malik deyil və bunun da nəticəsində onlardan istifadə etməyi bacarmır. Təşkilatın daxili mühitinin güclü və zəif tərəfləri də təhlükə və imkanlar qədər, onun uğurla mövcud olması şərtlərini müəyyən edir.

Buna görə də, daxili mühitin təhlili zamanı strateji idarəetməni, təşkilatın ayrı-ayrı tərkib hissələrini və bütövlükdə, təşkilatın hansı güclü və zəif tərəflərdən ibarət olduğunu aşkar etmək vacib şərtlərdir.

## FƏSİL 3. KORPORATİV MƏDƏNİYYƏT VƏ KORPORATİV ETİKA

### *3.1. Korporativ mədəniyyətlərin tipologiyası*

İşgüzar təcrübənin ümumi standartları kimi etik normalar və prinsiplər, habelə peşəkar normalar daha geniş «korporativ mədəniyyət» anlayışının tərkib hissəsi kimi çıxış edirlər. Korporativ mədəniyyətin digər hissələrini isə, şirkətin bazardakı yeri haqqında dəqiq təsəvvürlər, düşünülmüş reklam strategiyası, o cümlədən əsas məhsul və xidmətləri dürüst əks etdirən şüar, şirkətin rəmzi nişanəsi, adı, ofisin dizaynı, şirkətin geyim üslubu, təşkilati quruluş, şirkət əməkdaşları arasında münasibətlər sistemi, tərəfdaşlarla əlaqələr, idarəetmə üslubu və sair təşkil edirlər. Şirkətin bazardakı uğuru onun öz korporativ mədəniyyətini yaratmaq bacarığı ilə müəyyən olunur. Təəssüf ki, indi Azərbaycanda şirkətlərin bəziləri iqtisadi maraqları üçün dəqiq işlənilmiş korporativ mədəniyyətin bütün əhəmiyyətini dərk etmirlər. Ölkə biznesmenləri arasında keçirilmiş sorğu göstərir ki, menecerlərin yalnız yarısından az hissəsinə bu problem qayğılandırır.

Tədqiqatçılar qeyd edirlər ki, bir çox insanlar işlədikləri təşkillatlarda mövcud olan şərtlərin təsiri altında şəxsi əxlaqi standartlarını güzəştə getməli olurlar. Həmin təşkilatda etik münasibətləri tənzimləyən və korporativ etika adlanan dəyərlər sistemi bu prosesdə mühüm yer tutur. Korporativ etika universal etikadan fərqli olaraq həmin təşkilatın fəaliyyətinin xüsusiyyətləri və məqsədləri ilə, eləcə də, bu təşkilatda tarixən yaranan davranış stereotipləri ilə şərtlənmişdir. O, korporativ mədəniyyət adlandırılın daha geniş normativ sistemin bir hissəsidir. Korporativ mədəniyyətə yalnız etik deyil, həm də digər dəyərlər, eləcə də etiqadlar, ayinlər, simvollar daxildir. Korporativ mədəniyyətə aid olan bəzi məsələlərin içində müəssisədəki əfsanələri və xüsusi mərasimləri ayrıca qeyd edirlər.

İstənilən təşkilatda kollektivin davranışına güclü təsir göstərən yazılmamış, çox zaman da bariz ifadə olunmayan norma və qarşılıqlı gözləntilər mövcud olur. Müəssisələr də insanlar kimi, haqqında danışılmayan, ancaq diqqətlə nəzər saldıqda böyük təsirə malik olan müxtəlif hərəkətverici qüvvələr tərəfindən, eləcə

də qorxu, qadağa və qismən də irrasional fəaliyyət mexanizmləri tərəfindən idarə edilir. Heç kimin ağlna belə gəlmir ki, o, nəyisə etdiyi kimi etməsin.

Təşkilatın dəyər təmayülünün xüsusiyyətlərini düzgün qiymətləndirmək üçün korporativ mədəniyyətlərin tipologiyasını dərk etmək lazımdır. Mütəxəssislər burada mədəniyyətə güclü dolayı təsir göstərən iki amili xüsusi qeyd edirlər: **risk** (qərarların və konkret hərəkətlərin nə qədər obyektiv və subyektiv risk daşıması) və **əks əlaqə** (qəbul edilmiş qərarın doğru olduğu nə zaman məlum olacaqdır). Bu meyarlara müvafiq olaraq, mədəniyyətin bir sıra növlərini ayıırlar. İstehsal sahələrinin və insanın fəaliyyət göstərdiyi sahələrin müxtəlifliyi ilə şərtlənən bu cür mədəniyyətlərin müxtəlifliyinə baxmayaraq, bunların hamısını dörd əsas tipdə birləşdirmək olar: ticarət mədəniyyəti, əlverişli sövdələşmələr mədəniyyəti, inzibati mədəniyyət və investisiya mədəniyyəti (20).

Sürətli əks əlaqə və nisbətən az risklə xarakterizə olunan **ticarət mədəniyyəti**, ilk növbədə, ticarət təşkilatlarında və satış üzrə təşkilatlarda, pərakəndə ticarətdə, qismən kompüter istehsalçılarında, daşınmaz əmlak agentliklərində, avtomobil satıcılarında, malların evə çatdırılması ilə satışı zamanı, eləcə də xırda pərakəndə ticarət zamanı inkişaf edir.

Uğurun qazanılması alıcılarla əlaqələrin sayından və sövdələşmələrin axtarışında israrlı olmaqdan asılıdır. Əməkdaşlar adətən cəsarətlə eksperimentlərə gedən gənc, fəal insanlardır. Bunlar təbiətcə mehriban, böyük mənəvi təlabatları olmayan, ancaq xaici görünüşcə cəlbedici, gözəl və aydın danışma qabiliyyəti olan, insanlarla müəyyən qədər humorla ünsiyyət quran insanlardır. Onlar tez-tez alıcı ilə təkbətək qaldıqlarından kollektivin dəstəyi onlar üçün çox vacibdir.

Ticarət mədəniyyəti sferasında əməkdaşlar kollektiv oyunu bütün sahələrdə uğurla aparırlar. Onlar sürətli və sadə qərarların qəbul edilməsinə meyllidirlər. Burada uğur risklə deyil, satışların həcmi ilə ölçülür. Maddi həvəsləndirmələr əməkdaşlar üçün heç də hər zaman birinci dərəcəli əhəmiyyətə malik olmur.

**Çatışmazlıqlar:** kəmiyyət keyfiyyət üzrində üstünlük təşkil edir; qısamüddətli uğur düşüncə üzrində hökm sürür; əməkdaşlar, hər şeydən əvvəl, kollektivlə bağlı olur və müəssisə ilə əlaqələri daha zəif olur və kadrların tez-tez dəyişməsi

baş verir.

Uğurlu və ya uğursuz müəssisənin sürətli əks əlaqələrinin və yüksək dərəcəli maliyyə riskinin iz qoyduğu **əlverişli sövdələşmələr mədəniyyətinə** qiymətli kağızlarla, ödəniş vasitələri ilə, xammalla və sairlə sərfəli sövdələşmələrin həyata keçirildiyi hər bir yerdə rast gəlinir. Bu mədəniyyətin elementlərini həmçinin moda, kosmetika, peşəkar idman, riskli müəssisələrin reklamı və maliyyələşdirilməsi ki mi sahələrdə də görmək olar. Burada əsas strategiya verilmiş imkanlardan sürətlə istifadə etməkdir. Buradakı əməkdaşlar - sürətli sövdələşmələri və tez pul əldə etməyi xoşlayan, əksər hallarda fərdi hissələrə, özü haqqında yüksək fikirlərə və şöhrətpərəstliyə malik gənc insanlardan ibarətdirlər. Bu mədəniyyət tipində insa-nın mübariz və aqressiv xüsusiyyətləri formalaşır, o öz qərarlarında qəti olaraq, həmişə başqaları ilə yarışır, həssaslıq və emosionallıq kənarda qalır. Burada bir-birilə qısa və tez-tez də sürətlə danişaraq ünsiyyət qururlar. Buna misal olaraq, birjada istifadə olunan qısa replika və jestlər dilini göstərmək olar. Əməkdaşlar adətən kollektiv oyunu çox pis aparırlar.

Əsas motiv - maksimum qısa müddətdə gəlir əldə etməkdir. Ancaq mükafat yalnız pulla ifadə olunmaya da bilər. Spekulyativ mədəniyyət sahəsində zirək əməkdaşlara layiq olduqlarının əvəzi “ulduz” və “şəxsiyyətə sitayış” şəklində verilir. Müasirləri tərəfindən qəbul edilən menecment metodları “hər şeyin hərtərflı düşünüldüyü və qərarların yerinə yetirilməsini təmin edilməsi” təəssüratını yaratmağa qadir olan ayinə çevrilir.

**Çatışmazlıqlar:** İştirakçılar təbiətcə mövhumatçıdırular. Bununla bağlı bəzi əməkdaşlarda kənardan müşahidə edənlərə aydın olmayan müxtəlif qəribəliklər meydana gəlir. Prinsipcə bu cür mədəniyyətlər yalnız oyunçunun ehtirası (azartı) ilə izah olunur, çünki spekulyativ sövdələşmələrin bütün həyat boyu həyəcan duymağa təminat verdiyini diqqətdən qaçırmamaq olmaz.

**İnzibati mədəniyyət** aşağı risk dərəcəsi və ləng əks əlaqə fonunda ictimai xidmət sahələrində, yaxşı təşkil edilmiş və qorunan sahələrin müəssisələrində, iri inzibati firmalarda və qismən banklarda, sıgorta sistemlərində özünü biruzə verir.

Əməkdaşlar - səliqəli və ciddi, cyni zamanda ehtiyatlı, hər şeyə irad tutan, xır-

daçıl, itaətkar və uyğunlaşmağı bacaran insanlardır. Qərarlar hərtərəfli düşünülərək qəbul edilir, onların qəbul edilməsinə əlavə vaxt tələb olunur, həm də nəzərə almaq lazımdır ki, qərarlar hər tərəfli təmin edilir. İnzibati mədəniyyət sahələrində ünsiyyət mükəmməlliliyi və nəzərə çarpan ierarxiya ilə xarakterizə olunur. Əməkdaşların kooperativləşdirilmsi nisbi xarakter daşıyır. Əsas diqqət necə etmək, ondan da az nə etmək məsələləri üzərində cəmlənir.

**Çatışmazlıqlar:** ön planda forma durur, nəticə isə - daha çox arxa planda durur. Nəticə mükafatlandırma arasında demək olar ki, heç bir əlaqə yoxdur. Daxili problemlərə bu cür güclü ifadə olunmuş təmayül bir sıra ayinlərdə özünü göstərir: 1) bütün məsələlər üzrə protokol qeydləri aparılır; 2) sənədlərin yaxşı təşkil edilmiş qorunması sistemi mövcuddur ki, bu da zərurət yarandığı təqdirdə öz günahsızlığını sübut etməyə imkan verir; 3) prosedura nəticədən daha əhəmiyyətlidir; 4) həm məntiqə uyğun, həm də mənasız sərəncamların hamısı yerinə yetirilir; 5) əməkdaşlar hər əhəmiyyətsiz hadisənin həddən artıq şişirdildiyi sünü şəkildə təcrid olunmuş mühitdə yaşayırlar. Xarici aləmlə əlaqə itirilir. Bunun nəticəsində də qərarların ətrafdakılara izah edilməsi mümkün olmur ki, bu da xarici mühitlə gərgin münasibətlərin yaranmasına səbəb olur. 6) titullar özünü qiymətləndirmək üçün böyük əhəmiyyət daşıyırlar; onlar puldan da vacibdir.

**İnvestisiya mədəniyyəti** neft şirkətlərində, investisiya banklarında, tikintidə, qismən orduda və istehsal vasitələrinin istehsalında özünü biruzə verir. O, əsas etibarı ilə gələcəyə bariz ifadə olunmuş təmayülə malik olması və uzun müddət öz qərarının doğru olub - olmamasını bilməyərək, yüksək risk dərəcəsi şəraitində iri sərmayə qoyuluşları ilə xarakterizə olunur. Əməkdaşlar ciddi, ehtiyatla, səbrlə və inadkarlıqla çalışırlar, çünki onlar minimum əks-əlaqə şəraitində və onun tamamilə mövcuq olmadığı şəraitdə uzunmüddətli qeyri - müəyyənlik dövrünün öhdəsindən gəlməyə məcburdurlar. Rəhbər vəzifələri tutanlar yalnız öz karyeraları ilə deyil, o cümlədən öz müəssisələrinin gələcəyi ilə riskə gedirlər.

Çox vaxt ən yuxarıda qəbul edilən qərarlar səylə yoxlanılmalıdır. Yeni ideyaların həyata keçirilməsi üçün yaxşı imkanların olmasına baxmayaraq, təcrübə böyük əhəmiyyətə malikdir. Qərarların qəbul edildiyi orqanlarda nüfuz və pesə-

kar biliklərə hörmət edilir. Burada adətən artıq qəbul edilmiş razılaşmalara və qərarlara sadıq qalırlar. Əməkdaşlar tez-tez ünsiyyət qurur və hər şeyi təfsilatı ilə müzakirə edirlər. Birgə iclaslarda nəzakətli və müləyim rəftar edirlər.

**Çatışmazlıqlar:** Nüfuz qazanmaq prosesi də sərmayə qoyuluşu məsələsi kimi uzun çəkir. Burada sürətlə karyera qurmaq mümkün deyildir. Bu mədəniyyət böyük kəşfləri və elmin inkişafını sürətləndirsə də, bu, çox ləng həyata keçirilir. Bu cür uzunmüddətli əsasa malik olaraq, vəziyyətdən asılı qısamüddətli dəyişikliklər bu mədəniyyətə zərər vurur.

Azərbaycan biznesinin təcrübəsində korporativ mədəniyyətin bir çox nümunələrini göstərmək üçün onun bəzi ünsürlərinin uğurla həyata keçirilməsində Azərcell və Bakcell şirkətlərinin gözəl reklam strategiyasını və mədəniyyətimizə, tariximizə hörmətlə yanaşmasını xüsusi olaraq qeyd edə bilərik. “Ay işığı” restoranının bazarda təyinatını və mövqeyini əks etdirən dürüst şüarı vardır. Bu böyük restoran toy mərasimlərinin keçirilməsində ixtisaslaşaraq özünün reklam şüarında subay həyatla vidalaşmağa çağırır. AZAL dövlət avia şirkətinin rəmzi nişanəsi prinsipcə pis deyildir, ancaq o, Türk Hava Yolları şirkətinin rəmzi nişanəsinin surətidir. R.I.S.K şirkəti satdığı, yaxud təmir etdiyi texnikanın üzərinə keyfiyyət zəmanətinin rəmzi olaraq xüsusi yarıq yapışdırır. Özəl göz klinikası CELAMİQ (lazer mikrocərrahiyə mərkəzi) öz rəmzi üçün göz sxemini götürmüştür. Xoşavaz və münasib adları olan şirkətlər də çox deyildir. Onların sırasına AZEL (Azərbaycan elektronikası) və Milk-pro (süd məmulatları) şirkətlərini daxil etmək olar. Şirkətləri tez-tez ailə üzvlərinin adı ilə adlandırırlar. Bu, müəssisələrin fəaliyyətinin mahiyyətini anlamağa kömək etməsə də, hər halda mane də olmur. Bəzən şirkətlərin, ələlxüsus mağazaların adı müştərinin tam çəşqinqılığına səbəb olur. Qətiyyən aydın deyildir ki, məşhur xəfiyyə Şerlok Holmsun ticarətə hansı aidiyiyatı vardır. «Blinnaya», yaxud «Russkoye Loto» kimi adlar alıcını bu adların hansı dildə yazılılığı haqqında tam çəşqinqılıqda qoyur<sup>3</sup>. Bu cür xirdalıqlar marketinq siyasetinin qurulmasında böyük rol oynayır.

---

<sup>3</sup> Burada rus sözlərinin latin qrafikası ilə yazılışı göstərilib

### *3.2. Təşkilati və əxlaqi standartlar*

Biznes etikası sahəsində amerikalı mütəxəssislər C.Siderblom və Ç. C. Doxer-tinin qeyd etdikləri kimi, xidməti fəaliyyətimizdə biz tez-tez adı, məişət şərtlərin-də heç bir zaman etməyəcəyimiz şeyləri etməyə məcbur oluruq. Məsələn, bizlərin əksəriyyəti kiminsə evindən yazı materialları oğurlamağı heç bir zaman düşün-məmişik. Bəzi insanlar öz simalarını bu qədər itirsələr də, onlar səylə öz hərəkətlərini gizlətməyə çalışacaqlar və onları bu əməlləri törədərkən kimsə tutsa, özləri-ni çox pis hiss edəcəklər. Ancaq biz tez- tez iş yerindən müxtəlif materialları gö-türüb aparır və onları şəxsi ehtiyaclarımız üçün istifadə edirik. Bəzi yanlış hərə-kətlər insanlar tərəfindən rəqabətli işgüzar mühitdəki iş nəticəsində həyata keçi-rilir. Təşkilatda iş tez-tez bizi adı şərtlərdə yanlış davranış hesab edəcəyimiz kimi davranmağa məcbur edə bilər. Məsələn, başqasının əməyinin nəticələrinin tənqid olunması bizim adı şərtlərdə qaçmağa çalışdığınızaq çoxsaylı inciklərə gətirib çı-xarır. Ancaq tənqid etmək, çatışmazlıqları araşdırmaq işdə xidməti vəzifələrə da-xil ola bilər. Təşkilati və rəqabət amillərinin simbiozu çox zaman insanların davra-nışının mübahisə doğurmasına gətirib çıxara bilər. Biz hansı faktları gizlətmə-yə, aradan çıxmaga, üstünlük axtarmağa, zərər vurmağa çalışdıqda və ya başqa-larına vurulan zərəri, habelə digər şəxslərə münasibətdə ədalətsiz hərəkətləri gör-rəndə susmağa məcbur oluruq.

Biznes etikası sahəsində bir çox məhsur tədqiqatçılar əvvəlcədən ehtimal edirlər ki, xidməti hallarda bizim adı, hər kəs tərəfindən qəbul edilmiş normalarımız və davranış qaydalarımız kobud surətdə pozulur. Gəlin birlikdə mikrosəviyyədə təşkilatın etikasını təhlil edək. Yazı materiallarının oğurlanması ilə bağlı yuxarı-dakı misal bayağı görünə bilər, belə ki, oğurlanan əşyanın dəyəri təşkilatların ək-səriyyətinin büdcəsi ilə ölçüyəgəlməz dərəcədə az ola bilər. Ancaq bu mülahizə digər oğurluq hallarına bərəət qazandırılması üçün istifadə edilə bilər. Elə buna görə də, bu kimi istənilən hərəkətləri biz utanılacaq bir hərəkət hesab edirik. Bu-nunla yanaşı, iş yerlərindən ucuz əşyaların oğurlanması bütün işçiləri, təşkilatın mülkiyyət və fondlarından öz şəxsi məqsədləri üçün istifadə edilməsi zəminində

birləşdirən davranış tərzidir.

Xırda oğurluqların adı hala çevrildiyi təşkilatlarda əməkdaşların normal davranışları və telefonla işgüzar əlaqələr üçün nəzərdə tutulan şəxsi danışıqların aparılması, təşkilatın büdcəsi hesabına işçilərin şəxsi səfərləri kimi mübahisə doğuran davranışlar arasında sərhədi müəyyənləşdirmək çox çətin olur. Məhz ona görə də, kiçik oğurluqlar hamiya bu qədər adı görünərək, onlarla mübarizə aparmaq hər kəs üçün olduqca yersiz görünür. Bu cür qaydanın hər kəs tərəfindən qəbul edilməsi, dərəcəsinə görə daha ağır, zərərli və yaramaz hərəkətlərlə mübarizə aparmağı çətinləşdirir. Zaman keçdikcə, işçilər artıq fondların iri həcmdə israf olunmasına qarşı çıxa bilmirlər.

Biznesin aparılması əsasən malın birtərəfli mənfəətlə alqı və satqısı deməkdir. Satış obyekti haqqında yalan məlumat vermək imkanı yaranan zaman satıcı, qanunvericilikdə təsbit edilmiş sanksiyalardan qorxaraq, heç də bu fürsətdən mütləq istifadə etmir. Ancaq həqiqətin gizlədilməsi, xüsusən də satılan mal haqqında alıcını bu cür malı digər yerdə axtarmağa məcbur edəcək məlumatın gizlədilməsi, ticarət adlanan bu “oyunda” sadəcə nəzərə alınır.

Yuxarıda söylənənlərdən belə bir nəticə çıxır ki, insanın işi onun cəmiyyətdə istənilən digər əlaqələri zamanı qüvvədə olan qaydalardan əhəmiyyətli dərəcədə fərqlənən qeyri - adı davranış qaydaları ilə uzlaşır. Biz iş yerindən kənarda da hər hansı bir faktı gizlətməyi düzgün hesab edə bilərik. Məsələn, tanışlarımızdan hər hansı bir faktı, onları çətin vəziyyətə salmamaq və əmin-amanlığı qorumaq üçün gizlətmək. Biz bunu özümüzə hər hansı bir mənfəət əldə etmək üçün etmiş olsayıdık, özümüzü çox pis hiss edərdik. Bundan fərqli olaraq, istənilən tacir qüsür və çatışmazlıqları ilə satdığı avtomobildə gedən alıcısını görərkən, özünü triumfator hiss etməsə də, ən azı məmnunluq hissi duyacaqdır.

Biznesin xüsusiyəti çox zaman digər şəxslərə zərər vurulmasına laqeyd yanaşmaqdadır ki, bu da adı şərtlərdə spesifik deyildir. Bazar iqtisadiyyatı şərtlərində sahibkarlar tərəfindən istehsal edilən və satılan məhsullar tez-tez insanların həyatı və sağlamlığı üçün sadəcə təhlükəli olur. Tez-tez qeyd olunur ki, əhali hətta bu riskdən xəbərdar olsa belə, müxtəlif səbəblərdən asılı olaraq bu cür məh-

sulu almağa can atır. Ancaq istehsalçılar və satıcılar, əgər qanun onları məcbur etmirsə, potensial alıcıları, onları gözləyən təhlükə haqqında xəbərdar etməyi heç də düşünmürlər.

Digər şəxslərə zərər vurulmasına laqeydlik tez-tez təşkilatın əməkdaşlarına münasibətində də özünü biruzə verir. İşdən çıxarılan, aşağı vəzifəyə keçirilən, əmək haqqı aşağı salınan insana icraçı şəxs tərəfindən şəfqət göstərilməsi sadəcə yolverilməzdır. Bəzi hallarda bu cür hərəkətlər rəisin nüfuzunun, onun tabeliyində olan şəxsin rəhbərin istənilən hərəkəti ilə razılışmasına kifayət etdiyini bilərək, mübahisəsiz inam və üstünlük hissi ilə həyata keçirilir. Bəlkə də, qanunla elə bu da kifayət edir, ancaq başqa mülahizələrə görə qanun bu halda tam mükəmməl olmur. Əxlaqi baxımdan digər şəxslərə vurulan zərərə qarşı laqeydlik bizim adı şərtlərdə yanlış adlandırdığımız davranış tipidir. Biz hətta işdən çıxarılan şəxə münasibətdə belə bir ifadə də işlədirik: “Mən ona kömək etmək istəyərdim, ancaq biznes biznesdir”.

Qeyd edək ki, iş şəraitində yaltaqlıq və intriqaçılıq “insanlarla işləmək bacarığı” hesab oluna bilər. Adı şərtlərdə siz insanlardan öz məqsədlərinə nail olmaqdə istifadə etmək üçün onları yaltaqlıqla özünə cəlb edən insansınızsa və ya siz bir insanı digər insanın üzərinə salmaq üçün gizli ittifaqlar qurursunuzsa, sizə qeyri - səmimi və ya insafsız insan kimi yanaşacaqlar. Ancaq iş yerindəki bu çirkilikləri “pərdələmək” üçün bu gün söz yiğini dəyişdirilir. Məsələn, insanı yaltaq adlandırmaq üçün “çox gözəl manevr etmək bacarığına malikdir” deyirlər. “İnsafsızlığı” isə yumşaldaraq, “işgüzarlıq” kimi qələmə verirlər.

Bu cür halların biznesdə mövcud olması haqqında heç kim mübahisə etmir. Ancaq bu hallar yalnız “gəlir naminə biznes” dünyasında meydan gəlmir. Bu hallar istənilən təşkilatda bu və ya digər şəkildə özünü biruzə verir. Əgər biz ictimai sektordan olan təhsil müəssisələrini və ya müalicə sanatoriyalarını nəzərdən keçirsək, bu zaman hətta onlarda da xəstələrə qarşı (şəxsi biznes müəssisələrindən fərqli olaraq) diqqətli münasibəti və xidmətlərin təqdim edilməsinə daha məsuliyyətlə yanaşılmasını görmürük. Pisliyin kökü, görünür ki, istehsal fəaliyyəti ilə məşğul olan müəssisənin öz-özünə şəkilinin dəyişməsindən və insanların dav-

ranışlarının eksəriyyətinin yeni əxlaqi məzmun yaratmasından ibarətdir.

Biznes müəssisələrində etik standartların, adı həyatda qəbul edilən ümumi standartlardan əhəmiyyətli dərəcədə fərqlənməməsi biznes rəhbərləri ilə keçirilən bir neçə sorğudan sonra geniş ictimaiyyətə təqdim olunmuşdur. 1977-ci ildə *Harvard Business Review* tərəfindən 1000-dən çox rəhbər arasında keçirilən sorğu zamanı hər yeddi nəfərdən dördü bəyan etmişdir ki, səmərəli şəkildə işləyən, gəlir haqqında düşünən rəhbər kimi onlardan gözlənilənlərlə və etik şəxs kimi gözlənilənlər arasında tez-tez daxili mübahisələr olur. “Xidməti vəzifələrin yerinə yetirilməsi prosesində qeyri - etik hesab etdikləri hərəkətləri hər kəs tərəfindən qəbul edilirmi” sualına cavab verərkən, onların üçdə ikisi bu suala müsbət cavab vermişdir. Ən çox rüşvət, lazımı adamlara “hədiyyələr”, ədalətsiz qiymətqoyma, normadan artıq satışlar, alıcıların aldadılması, ədalətsiz işə qəbul və orada işləyən personalla ədalətsiz münasibətin adı çəkilirdi. 1976-ci ildə *Pitney-Bowes* korporasiyasının 300 -ə yaxın meneceri və *Uniroyal* korporasiyasının 200-ə yaxın meneceri arasında sorğu aparılmışdır. Onlara korporativ məqsədlərə nail olmaq üçün şəxsi etik prinsiplərindən güzəştə gedib-getmədikləri soruşulmuşdur. *Pitney-Bowes* korporasiyasının menecerlərinin onundan yeddisi və *Uniroyal* korporasiyasının menecerlərinin onundan altısı bu cür güzəştə getməli olduqlarını bildirmişlər. Hədiyyələr, rüşvətlər və qeyri - müntəzəm ödənişlər işlərin aparılması zamanı ən çox istifadə edilən qeyri - etik və qanunsuz metodlardır ki, bunun da ardınca zəruri məlumatın gizlədilməsi və ya saxtalaşdırılması gəlir. Elmi tədqiqatlar göstərir ki, bir çox insanlar işlədikləri təşkilatlarda mövcud olan şərtlərin təsiri altında öz əxlaqi standartlarını güzəştə getməli olurlar. Ancaq istehsal və biznes təşkilatını insanı bu cür mənəvi faciələr yaşamağa məcbur edən cani kimi göstərməzdən əvvəl, 1983-cü ildə Gellap institutu tərəfindən keçirilən menecerlərin və adı əhalinin sorğusu ilə tanış olmaq lazımdır. Sorğunun keçirilməsi zamanı güman edilirdi ki, cavabların bir hissəsini, işlədikləri təşkilatı onların maraqlarına toxunmaqdə və əxlaqi prinsiplərinin qarşısının alınmasında günahlandıran insanlardan alınacaqdır. Həm də onların bunu, təşkilatdan aldıqları şəxsi mənəfətin sadəcə kifayət qədər olmağını hesab edərək söyləyəcəklərini nəzərə almaq

lazımdır. Məsələn, “Əgər nahar yeməyi şirkət tərəfindən ödənilirsə, insan menyudakı ən bahalı yeməyi sifariş verə bilərmi ?” sualına bir nəfər müsbət cavab verdi, çünki “ o, tez-tez özünə bu cür xərcləri çəkə bilmək imkanına malik deyildir ”. Digəri isə belə cavab verdi: “Onlar mənə bu cür imkanı verməlidirlər: mən günlərlə şəhərdə olmuram və bununla da mənim çox böyük narahatlıqlar keçirməyi-mə səbəb olurlar”. Xidməti vəzifələrimizin yerinə yetirilməsi zamanı tez-tez adı əxlaqi standartlara əsaslanmaqdan vaz keçməyimiz ilə əlaqədar həqiqətən də etik problemlərin meydana gəldiyi zaman, biz adətən onları son dərəcə çətin həll edilən bir məsələ hesab edirik. Adı həyatda öz davranışımızda biz “yalan danışma” və “oğurlama” kimi əxlaq qaydalarının külliyyatına əsaslanırıq. Bu qaydalar hətta pozulmaz olmasalar belə (biz tez-tez istisnalar edirik), onlara öz davranışlarını idarə etməyə yardımçı olurlar. Ancaq iş şəraitində onlardan bir çoxu tam şəkildə tətbiq edilə bilmir. Nəticədə, adı əxlaqla bu cür ziddiyətlər son həddə çatarsa, biz olduqca dolaşıq vəziyyətlərə düşürük. “Bəlkə də mən bu gün müştəriyə həqiqəti söyləmədim, ancaq mən onsuz da müştəridən bəzi faktları gizlətməli oluram. Bu hal əvvəlkilərdən daha ciddi əhəmiyyət daşıyır mı? Bu gün baş verənlər onu çağıraraq vəziyyətin dəqiqləşdirilməsi üçün nə isə etməyə səbəb olacaq qədər ciddidirmi? Və yaxud mən həqiqəti, bəlkə də onun kiçik bir hissəsini söylədiyim anların sayını məhdudlaşdırmaq siyasəti yürütməliyəmmi?”

Xidməti vəzifələrimizin yerinə yetirilməsi zamanı tez-tez adı əxlaqi standartlara əsaslanmaqdan vaz keçməyimizlə əlaqədar olaraq digər insanların yanlış davranışlarına nə zaman qarşı durmaq lazım olduğunu biz özümüz çətinliklə dərk edirik. Fərz edək ki, sizin özünüz də daxil olmaqla, müəssisənizin bütün işçiləri, həmin müəssisə tərəfindən istehsal edilən məhsulun istehlakçılar üçün təhlükəli olduğu barədə müəyyən nəticəyə gəlmişdirler. Siz düşünə biləriniz ki, bu yalnız oyunun bir elementidir, insanlar özləri haqqında düşünməyə məcburdurlar. Ancaq sonra siz öyrənirsiniz ki, daha bir məhsul isyehlakçılara zərər vurur. İndi siz sərhəddləri aşib - aşmadığınızı müəyyənləşdirmək üçün hansı qaydalara əsaslanacaqsınız?

Araşdırılan məsələ onunla mürəkkəbləşir ki, başqalarını məlumatlandırmağa

prinsip etibarılı mənfi davranış kimi baxılır. Məsələn, bizlərdən bir çoxları yeni-yetmə yaşlarında müəllimə böyük və avtoritar bir şəxs kimi baxaraq, onu nə haqqında isə məlumatlandırmağı özümüzə şərəf hesab etməmişik. “Məlumat verənlərin” hərəkətlərinin səbəbləri hər zaman şübhə doğurmuşdur. Bu cür xüsusiyyətlər böyüklərin həyatında da rast gəlinir. Digərlərinin, onların fikrincə, yanlış hərəkətlərini görən insanlar hakim fitini çalmağa başlayarkən öz təşkilatlarında mənfi münasibətə rast gəlir və bu təşkilatda işləməyənlərin də kifayət qədər qarışiq reaksiyası ilə qarşılaşırlar. Əgər “məlumat verənlərə” qarşı bizim nifrət ifadə edən münasibətimiz iş yerimizdə hökm sürən düzluğun elementar qaydalarına riayət edilməməsi ilə birləşərsə, bu zaman yuxarıda təsvir edilənlərə bənzər hallarda bizim nə üçün susduğumuz aydın olur. Bizlərdən hər birimiz tez-tez və ya zaman-zaman adı davranış normalarını pozduğumuz halda, ayrıca bir epizoddan istifadə edərək, kənar şəxslərə öz həmkarları haqqında məlumat vermək qərarına gələn istənilən şəxsin riyakarlıq etdiyi haqqında ciddi iradlar tuta bilərik. Bu cür hallarda bir sıra mürəkkəb əxlaqi problemlər də meydana gəlir. Bir çox təşkilatlarda çalışan insanlar öz məqsədlərinə çatmaq üçün, pis işlərin həddən artıq çoxaldığını və nəyi isə ucadan söyləmək lazım olduğunu hiss etdiklərindən heç bir vasitədən çəkinmirlər. Ancaq əxlaqi davranışın normal qaydalarının tez-tez pozulması ilə əlaqədar ümumi susqunluğu pozmaq və zərərli (və ya düzgün olmayan) davranışların həyata keçirilməsi faktı qarşısında əxlaqi mövqe tutmaq çox çətin olur.

Etik məsələlərlə məşğul olan insanların tutduğu mövqelərin müxtəlifliyi bizim əxlaqi qaydaların pozulmasına verilən reaksiya və ya əks təsirlə izah edilir. İşgüzəzar təşkilatların mənfəətpərəst maraqlarını dəstəkləyən insanlar hesab edirlər ki, əgər bu problemdirse, o, ciddi özünə nəzarət yolu ilə ən yaxşı şəkildə həll edilə bilər. Bu mövqenin tənqidçiləri isə hesab edirlər ki, insanların hərəkətlərinin xaricdən tənzimlənməsi zəruridir. Təəssüf ki, birbaşa insan davranışının tənzimlənməsi metoduna keçməyə tələsməklə, davranışa ən ciddi özünənəzarətin tərəfdarları və tənqidçiləri iş yerində ən düzgün davranışın nə olduğu haqqında olduqca vacib məsələni diqqətdən qaçırlılar. Bunun nəticəsində biznes etikası üzrə po-

pulyar ədəbiyyatın eksəriyyəti xidməti vəzifələrin yerinə yetirilməsi zamanı meydana gələn birmənalı olmayan hallarda necə davranmaq lazımlığını ciddi şəkildə araşdırmaq qərarına gələn şəxslər üçün heç bir əhəmiyyət daşıdır (faydalı olur).

Bələ görünür ki, işgüzar sferada mövcud olan qaydaların tənqidçiləri birmənalı olmayan hallarda necə düzgün rəftar etmək haqqında sual verməyə can atırlar. Rolf Neyder, işgüzar sferada mövcud olan qaydaların tipik tənqidçi haqqında danışaraq, yazar ki, bu cür tənqidçi korporasiyaları sadəcə zalimliyi dayandırmağa, inhisarcılığa son qoymağa, torpaq, hava və suyu zəhərləməməyə, insanlar və təbiət üçün təhlükəli ərzaqlar satmamağa, işçiləri təhlükələrə məruz qoymamağa, korporasiyada çalışan düşüncəli insanları terrora məruz qoymamağa və insanların indiki və gələcək nəslinin yaşamaq hüququna hörmətlə yanaşmağa çağırır.

R.Neyder bütün korporasiyada insanların davranışının əhəmiyyətli dərəcədə dəyişdirilməsinə çağırır. Onun fikrincə, bu çağırışlara nail olmaq üçün işgüzar aktivliyə nəzarət edilməsi tədbirlərində vətəndaşların daha geniş və güclü iştirakından, eləcə də, bu cür nəzarətin daha yüksək səmərəliliyinə nail olmaqdan ibarətdir. Ancaq Neyderin metodları konkret təşkilat çərçivəsində xidməti vəzifələrin yerinə yetirilməsi zamanı insanların öz təşkilatlarının mənfiəti və eyni zamanda da öz şəxsi karyerası haqqında düşünməli olduqları şərti ilə birmənalı olmayan vəziyyətlərə düşən insanlar qarşısında duran əxlaqi dilemmalara birbaşa aid deyildir.

Digər tənqidçilər, görünür ki, öz təşkilatlarında xidməti vəzifələrini yerinə yetirən zaman birmənalı olmayan vəziyyətlərə düşən insanlar qarşısında duran əxlaqi dilemmalara daha diqqətlə yanaşırlar. Con Deleron *General Motors* şirkətindən gedəndən sonra, hələ öz şirkəti haqqında kütləvi informasiya vasitələrində çox sayda məlumatların dərc olunması üzündən böyük çətinliklərin yaranmasından əvvəl, özünün ABŞ-da işgüzar dairələrlə ünsiyyət təcrübəsi haqqında bələ yaziirdi: “O vaxtlardan indiyədək mənə bələ gəlir ki, ABŞ-da işgüzar münasibətlər sisteminin təşkilindəki qüsurlar, bir çox işgüzar insanların şəxsi əxlaqının demək olar ki, qüsursuz olmasına baxmayaraq, tamamilə yalnız, əxlaqa zidd və

məsuliyyətsiz qərarların qəbul edilməsinə gətirib çıxarır. Sistem ayrı - ayrı şəxslərin əxlaqı ilə müqayisədə qrup mahiyyəti hesabına digər əxlaqa malikdir ki, bu da qeyri-ixtiyari olaraq, insanlar üçün lazımsız, hərdən isə təhlükəli ərzaqları istehsal etməyə, öz tədarükçülərinə ədalətsiz yanaşmağa, bu cür çirkin biznesin aparılması imkanının yaradılması üçün rüşvət verməyə və almağa, rəhbərliyə sözsüz, kor-koranə tabe olmayı tələb edərək, işçilərin elementar hüquqlarının pozulmasına və hötə siyasi xadimlərin qeyri-qanuni maliyələşdirilməsi yolu ilə hökumət tərəfindən hakimiyyətin həyata keçirilməsinin “demokratik” prosesinə təsir göstərməyə şərait yaratır”.

Düşünmək olar ki, yalnız iş dünyasında mövcud olan qaydaların tənqidçiləri əmindirlər ki, iş yerində əxlaqi baxımdan düzgün fəaliyyəti həyata keçirmək olduğunu çətindir. Biznesin mənfəətpərəst maraqlarını dəstəkləyən insanların hər zaman elə bu problemləri qeyd etmələri də xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məsələn, Milton və Rouz Fridmenləri nümunə göstərək. Onların müasir kapitalizmin tədqiqatına həsr olunmuş “Seçim azadlığı” (*Free to Choose*) adlı işində, ilk növbədə, işgüzar insanın şəxsi özünütəsdiqini biznes dünyası üçün sərfəli məcraaya yönəldə bilən görünməz mexanizmlərin mövcud olduğu və bunun biznesin (və biznesmenin) rifahı naminə edildiyi göstərilir. Bu cür müddəə Adam Smitin sərbəst bazarda malın bir çox satıcı və alıcılarının fərdi səylərini sərt istisadiyyatın qurulması məcrasına yönəldən “görünməz əl”-in mövcud olması barədə fikirləri ilə tamamilə üst-üstə düşür. Fridmenlər öz-özlərinə belə bir sualla müraciət edirlər: “Biz özümüzü Adam Smitin dediyi “görünməz əl”-in hakimiyyətinə tamamilə təslim edə bilərikmi ?” və “edə bilmərik” mənasında cavabı aşağıdakı şəkildə verirlər:

“Bir çox iqtisadçılar, filosoflar, islahatçılar və sosial tənqidçilər sübut edirlər ki, şəxsi mənfəət haqqında fikirləşmək satıcıların mütləq alıcıları aldatmasına gətirib çıxaracaqdır. Birincilər ikincilərin nadanlığı və məlumatsızlığı hesabına çox böyük qazanc əldə edəcək, onları hesabda aldadacaq və onlara pis məhsulları satacaqlar. Satıcılar alıcıları almaq istəmədikləri ərzağı almağa inandıracaqlar. Bunuyla yanaşı, tənqidçilər qeyd edirlər ki, əgər bazara ən ciddi şəkildə nəzarət edil-

məsə, o, hətta bazar fəaliyyətinə cəlb olunmayan insanlara da öz mənfi təsirini göstərəcəkdir. Bazar münasibətlərinin bilavasitə iştirakçıları isə mütləq bazarın ayırıcı təsirinə məruz qalacaqlar. Bazarın bütün insanlara ümumi mənfi təsiri hər hansı çirkənmiş hava ilə nəfəs almağımızda, hər hansı xarab olmuş suyu içməyi-mizdə, sağlamlığımız üçün təhlükəli hər hansı ərzaqdan istifadə etməyimizdə özünü biruzə verəcəkdir. Bilərəkdən geniş şəkildə reklam olunan malların alınması zamanı istehlakçını ən dəhşətli nəticələrə aparan öz şəxsi məlumatsızlığından, bu cür malları satan vicdansız satıcılardan alıcıların, eləcə də bazar münasibətlərinin get-gedə daha da çirkənən və insan həyatının özü üçün təhlükəli olan ətraf mühitə öldürücü təsirindən bizim hamımızı qorumaq üçün bazar mütləq sərt məhdudiyyətlər çərçivəsində olmalıdır”.

Kapitalizmi dəstəkləyən müəlliflər kimi, Fridmenlərdən də biz bu hücum xəttində sərbəst bazarı müdafiə etmək cəhdlərini gözləyə bilərdik. Ancaq bunun əksini görürük, belə ki, onlar biznesmenlərin sərbəst bazar şəraitində iqtisadi azadlığın imkan verdiyindən daha çox qazanmağa cəhd etdiklərini və bununla bağlı insanlıq üçün həqiqətən də ciddi təhlükənin yarandığını anlayırlar. Müəlliflər hesab edirlər ki, “görünməz əl”-in hərəkətlərinin tənqidi daha çox əsaslandırılmışdır. Lakin onlar əmindirlər ki, bazara təsirin mövcud mexanizmləri, burada vəziyyəti bir qədər yaxşılaşdırmaq əvəzinə gaha da pisləşdirə bilər.

### ***3.3. Təşkilatın etik səviyyəsinin yüksəldilməsi üsulları***

Son zamanlar insanların iş yerlərində meydana gələn etik problemlərinə böyük diqqət yetirilir. 70-ci illərin ortalarına qədər General Electric şirkətində qeyri-qanuni qiymət qoyma ilə bağlı iri qalmaqalların olmasına və Amerika avtomobil sənayesi tərəfindən həyat üçün təhlükəli nəqliyyat vasitələrinin istehsalı üzrə qəsdən məsuliyyətsiz qərarların qəbul edilməsinə baxmayaraq, cəmiyyətin müxtəlif təbəqələrinin rəğbəti iki düşərgəyə ayrıldı: bir tərəfdən, biznesmenləri və hökuməti qeyri - etik münasibətlərdə günahlandırılan istehlakçıların və tədqiqatçıların maraqlarını müdafiə edənlər, digər tərəfdən isə - biznesmen və hökuməti birləşdirən qoruyanlar.

“Postuoterqeyt” erası adlandırılmağa başlayan dövrdə yalnız ən böyük qalmaqallardan və ən yolverilməz faktlardan bəhs etsək ABŞ hökumətində və işgüzar dairələrində, Pentaqon hərbi-sənaye kompleksində, Konqresdə maliyyə və digər vəsaitlərin bölüşdürülməsi zamanı, tibbi sənayedə, investisiya firmaları və sıgorta şirkətlərində, neft hasil edən və neft emalı müəssisələrində, avtomobil, tüttün sənayesində, xarici ticarətdə çoxlu sayda qeyri-qanuni hərəkətlərin və korrupsiya faktlarının üstü açılmışdır. Bütün digər nəticələrlə yanaşı, yuxarıda göstərilənlərlə bağlı biznesdə ən elementar etik normalara əməl edilməsi məsələsi xüsusilə kəskin şəkildə özünü biruzə verir. Hökumət və işgüzar dairələr bu cür vəziyyətdə özlərinin bu qədər sarsılmış nüfuzlarının xilas edilməsi üçün heç olmazsa müəyyən addamlar atmalı idilər. Məsləhət (konsalting adlandırılan) firmaları sənaye jurnallarının əksəriyyətində təşkilatlarda əxlaqi iqlimin yaxşılaşdırılması üzrə seminar və treninq tədbirlərinin keçirilməsi haqqında öz reklamlarını yerləşdirməyə başladılar.

Ancaq geniş şəkildə müzakirə olunan və işgüzar insanlara və təşkilatlara gəlib çatanlardan çox az şey insanların iş yerlərində qarşılaşıqları etik problemləri həll etməyə kömək edir. Bu cür tipik vəziyyətlərə nümunə göstərək. Etik resurslar mərkəzi (*Ethics Resource Center*) pamphlet janrında kitabların yayılması ilə məşğul olan, eləcə də amerikalılara (xüsusilə də biznesmenlərə) daha etik dav-

ranlığı aşılayan seminarları keçirən *American Viewpoint, Inc.* təşkilatı tərəfindən yaradılmışdır. Onun tərəfindən yayılan ədəbiyyata görə, onun fəaliyyətinin əsas motivi sərbəst sahibkarlıq sisteminin saxlanmasıdır. Təşkilat hesab edir ki, artan vicdansızlıq, hədiyyə (pul, bəxşış və s. ilə) ələ almaq, rüşvət və buna bənzər hallar iqtisadi azadlıq sisteminə təhlükə törədir. *American Viewpoint-n* təmsilçiliyi sübut edirlər ki, bu halların əxlaq normalarına riayət etməklə tənzimlənmədiyi təqdirdə, onlarla mübarizəni dövlət öz üzərinə götürə bilər və bu zaman bütün iqtisadi azadlıqlar itiriləcəkdir. Ancaq bütün yuxarıda söylənilənlərə və bütün yuxarıda sadalanan faktlara əsaslanaraq iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsindən istənilən yolla qaçınmaq lazımlı olduğuna və azad bazar sisteminin mütləq saxlanılmasının şübhə doğurduğuna və böyük bir sual altında olduğuna əminlik özünü açıq-aşkar biruzə verir. *American Viewpoint* kimi təşkilatlar diqqəti etik mövzulara cəmləməkdən başqa hansı etik suallara cavabı təklif edirlər?

Əgər biznesmenlərin hansı davranış tipinin doğru, hansının isə yanlış olduğunu artıq bildiklərini hesab etsək, bu zaman bəzi hallarda bu və ya digər davranışa münasibətdə qərarın qəbul edilməsi olduqca çətin olur. Hərdən onlar hesab edirlər ki, həmin anda doğru hərəkət edirlər, ancaq sonradan məlum olur ki, səhv ediblər. Bəlkə də, əvvəllər bu cür hərəkətlərin çox tez-tez törədildiyinə və insanların öz hərəkətlərinin etik və ya qeyri - etik olmasını sadəcə anlamadıqlarına görə, onlar öz hərəkətlərini doğru hesab edirdilər.

Yuxarıda adı çəkilən təşkilat tərəfindən yayılan ədəbiyyatda davranışların düzgünlüğünün müəyyən edilməsi üçün insanın həqiqətən çətin və məsul vəziyyətdə olduğu, bütün hallarda tez bir zamanda doğru qərar qəbul etməli olduğu vəziyyətdə təcrübədə tətbiq edilməsi mümkün olmayan qanun, vicdan, Allah qorxusu kimi meyarlardan istifadə edilir. Bu populyar ədəbiyyatın biznes etikasının problemlərinin qaldırıldığı yalnız bir nümunəsidir və o, bu problem üzrə sualların çoxuna cavab vermək iqtidarında olmamasına görə səciyyəvi xarakter daşıyır. Belə ki, o, çox dərindir və istənilən təşkilat öz işində ona əsaslanır. Yuxarıda adı çəkilən təşkilat kimi qurumların bu cür vacub məsələyə diqqət ayırmalı təqdirə layiqdir. Ancaq etik problemlərin həll olunması zərurəti yarandığı zaman

konkret insanlar üçün konkret hərəkətlərin müzakirəsi və tədqiqatı maarifləndirmə işinin ən vacib hissəsi olmalıdır.

Fikrimizcə, yuxarıda deyilənlərə əsaslanaraq, rəhbərlərin və sıravi işçilərin davranışlarının etikliyinin yüksəldilməsi məqsədi ilə aşağıdakı tədbirlərdən və metodlardan istifadə etmək olar:

- *etik kodekslər* təşkilata görə, onun işçilərinin riayət etməli olduqları ümumi dəyərlər və etik qaydalar sistemini təsvir edir. Etik normativlər təşkilatın məqsədlərinin təsviri, normal etik abu-havanın yaradılması və qərarların qəbul edilməsi prosesində etik tövsiyyələrin müəyyən edilməsi məqsədi ilə işlənib hazırlanır. Təşkilatlar etik normativləri öz işçilərinə adətən çap materialı şəklində çatdırırlar;
- “etika kartları” - şirkətin hər bir əməkdaşı üçün korporasiyanın etik kodekslərini konkretləşdirən etik qayda və tövsiyələr dəsti. Onlara şirkətin etik məsələlər üzrə məsləhətçisinin adı və telefonu da daxil edilir. Bu üsul Yaponiyanın şirkətlərində fəal şəkildə istifadə edilir;
- *etika üzrə komitələr* - bəzi təşkilatlar gündəlik təcrübənin etik baxımdan qiymətləndirilməsi üçün etika üzrə daimi komitələr yaradırlar, bu cür komitələrin demək olar ki, bütün üzvləri - yüksək səviyyəli rəhbərlərdir; digərləri isə bu cür komitələr yaratmır, ancaq etika üzrə vəkil adlanan biznes etikası üzrə müttəxəssisi işə qəbul edirlər. Bu cür vəkilin rolü - təşkilatın fəaliyyəti ilə bağlı etik məsələlər üzrə qərarların hazırlanması, eləcə də təşkilatın “sosial vicdanı” funksiyasının yerinə yetirilməsidən ibarətdir.
- *sosial təftişlər* təşkilatın fəaliyyət və programlarının sosial təsiri haqqında hesabatların tərtib edilməsi və qiymətləndirilməsi üçün təklif olunmuşdur. Sosial təftişin tərəfdarları əmindirlər ki, bu cür hesabatlar təşkilatın sosial məsuliyyətinin səviyyəsini göstərə bilər;
- *etik davranışın öyrədilməsi*. Etik davranış göstəriciinin yüksəldilməsi üçün təşkilatlar tərəfindən istifadə edilən daha bir yanaşma - rəhbərlərə və sıravi işçilərə etik davranışın öyrədilməsidir. Bu zaman işçilər biznes etikası ilə tanış

olurlar ki, bu da qarşılara çıxa biləcək etik problemlərə qarşı onların hissiyatlarını artırır. Personalın idarə edilməsi və dövlər idarəciliyinin tədrisi kurslarına etikanın bir fənn kimi daxil edilməsi etik davranışın öyrədilməsinin daha bir formasıdır ki, bunun da hesabına öyrənənlər bu problemləri daha yaxşı anlamağa başlayırlar;

- *etik ekspertiza* - təşkilatın (və ya konkret layihənin) fəaliyyətinin ali rəhbərliyin, işçi heyətinin və ya ictimaiyyətin narahatçılığına səbəb olan və təşkilatın imicinə və perspektivlərinə təsir göstərə biləcək konkret aspektinin hərtərəfli təhlilidir. Təşkilatın mənəvi iqliminin və mənəvi etibarının yaxşılaşdırmasına yönəlmış təkliflər sistemi, eləcə də təşkilatın fəaliyyət praktikasına düzəlişlərin daxil edilməsi bu cür ekspertizanın nəticəsidir;
- *etik məsləhətləşmə* konkret əxlaqi dilemmalarla bağlı vəziyyətlərin mürəkkəbliyi və ziddiyyətli olmasına görə, problemlərin təşkilatın öz gücү hesabına həll edilə bilmədiyi zaman (və ya onun tərkibində müvafiq strukturların olmadığı təqdirdə) həyata keçirilir. Bunun üçün kənardan biznes etikası üzrə səriştəli müstəqil mütəxəssislər dəvət edilirlər.

## NƏTİCƏ

Hazırda milli sahibkarlarımız MDB və digər xarici ölkələrdən olan iş adamları ilə hər hansı sıx əlaqələr qurarkən, bəzən qərb idarəetmə sisteminin prinsiplərini mükəmməl bilmədiklərindən, qərarların qəbul edilməsi prosesində bir çox çətinliklərlə karşılaşırlar. Çünkü xarici investorlar, yerli şirkətlərlə əlaqələri qurarkən, ilk növbədə şirkətə inam, onun yerli və beynəlxalq qanunlara riayət etməsi, əhali arasında nüfuzu kimi amillərə diqqət yetirirlər. Bu baxımdan korporativ mədəniyyət anlayışı daha da aktual xarakter daşımağa başlayır. Dünyanın inkişaf etmiş ölkələrində bu məsələyə çox ciddi yanaşırlar. Çünkü şirkətin korporativ mədəniyyət sahəsində səriştəsini nəzərə almadan, ölkələr arasında normal ticari və iqtisadi əlaqələrin qurulması mümkün deyildir.

Hazırda bir çox mütəxəssislər “korporasiyaların cəmiyyət qarşısında məsuliyyətinin” artırılması zərurətini vurgulayaraq, həm hökumət bürokratiyası, həm də müxtəlif korporasiyaların məsul şəxsləri arasında tez-tez baş verən korrupsiya hallarına xüsusi diqqət yetirməyə başlamışlar. Bir çoxları bu prosesi ABŞ-da dini dəyərlərin və ənənəvi əxlaqın tənəzzülü ilə əlaqələndirirək, bu səbəbdən də işçilərdə yerinə yetirdikləri bütün işlərə görə səmərəliliyin, qətiyyətin və iftixar hissini davamlı şəkildə aşağı düşməsini qeyd edir, digərləri isə bu hadisəni hərdən “əməyin protestant etikasının” aşağı düşməsi və hətta tamamilə yoxa çıxması ilə əlaqələndirirdilər. Bu cür ənənəvi əmək dəyərlərinin hörmətdən düşməsi amerika sənayesində əmək məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarmışdı. Bu baxımdan bir çox tədqiqatçıların fikrincə, yalnız biznes sahəsində əxlaqi dəyərlərin və cəmiyyət qarşısında məsuliyyətin mövqelərinin yerdəyişməsi, bu proseslərə və müxtəlif dəyər yönümlü məsələlərin həllinə əhəmiyyətli təsirini göstərə bilərdi. Ona görə də, 80-ci illərin əvvəllərinə doğru biznes etikası elm sahəsi kimi mütəxəssislərin diqqətini cəlb etməyə başlayaraq ayrıca bir tədqiqat sahəsinə çevrilməyə başladı. Biznesdə etikanın mövcud olması mümkünluğu barədə skeptisizmin uzun müddət ərzində yayılmasına baxmayaraq, biznes adamları və cəmiyyətin geniş ziyanlı təbəqələri biznesdə yüksək etik standartların mövcud olmasının

ümumi rifahın və faydanın əldə edilməsinə gətirib çıxaracağı haqqında dərin inamı bölüşürdülər.

Biznes etikasında iqtisadiyyatın əxlaqi problemlərinə istiqamətlənən əsaslanan dörd əsas etik yanaşma mövcuddur. Onlardan birincisi dini etikaya əsaslanan yanaşmadır. Biznesdə istənilən əxlaqi problemlərin həlli zamanı insanlar müəyyən mütləq mənəvi dəyərlərə əsaslanmaq zərurəti ilə qarşılaşsalar da, göstərmək lazımdır ki, dini etikanın biznesdə birbaşa istifadəsinə müəyyən məhdudiyyətlər mövcuddur. Birincisi, müasir biznesin qloballaşması müxtəlif dini ənənələrə - xristianlığa, iudaizmə, islama, buddizmə və konfusiçiliyə - mənsub olan şəxsləri işgüzar münasibətlərin iştirakçısına çevirir. İkincisi, konkret mənəvi seçim siyasiyasında mütləq mənəvi dəyərlərə əməl olunması insana çox az şey verə bilər. Bunun üçün hətta dini mənəvi dəyərlərə əsaslanan biznesmen belə müasir sahibkarlıq təcrübəsinin mürəkkəb problemlərini təhlil və həll etməkdə ona yardım edəcək müəyyən etik instrumentariyə ehtiyac duyur.

Biznes etikasındaki digər üç yanaşma üç müxtəlif etik ənənəyə - utilitarizmə, deontik etikaya və ədalət etikasına əsaslanır. Təbii ki, dini düşüncənin iqtisadi davranışa təsirinə inkar etmək olmaz. Çünkü insan davranışının, o cümlədən biznesdə davranışın dini əsasları mədəni ənənəyə çevrilərək, özünü hətta insan öz üstün tutduqlarının və meyllərinin kökləri haqqında fikirləşmədiyi zaman da biruzə verir. Ona görə də, təsadüfi deyildir ki, hazırda müxtəlif ölkələrdə davranışın mədəni xüsusiyyətlərini öyrənən menecmentin xüsusi sahəsi sürətlə inkişaf etməkdədir.

Tədqiqatçılar qeyd edirlər ki, bir çox insanlar işlədikləri təşkillatlarda mövcud olan şərtlərin təsiri altında şəxsi əxlaqi standartlarını güzəştə getməli olurlar. Həmin təşkilatda etik münasibətləri tənzimləyən və korporativ etika adlanan dəyərlər sistemi bu prosesdə mühüm yer tutur. Korporativ etika universal etikadan fərqli olaraq həmin təşkilatın fəaliyyətinin xüsusiyyətləri və məqsədləri ilə, eləcə də, bu təşkilatda tarixən yaranan davranış stereotipləri ilə şərtlənmişdir. O, korporativ mədəniyyət adlandırılan daha geniş normativ sistemin bir hissəsidir.

Korporativ mədəniyyətə yalnız etik deyil, həm də digər dəyərlər, eləcə də etiqadlar, ayinlər, simvollar daxildir.

İstənilən təşkilatda kollektivin davranışına güclü təsir göstərən yazılmamış, çox zaman da bariz ifadə olunmayan norma və qarşılıqlı gözləntilər mövcud olur. Müəssisələr də insanlar kimi, haqqında danışılmayan, ancaq diqqətlə nəzər saldıqda böyük təsirə malik olan müxtəlif hərəkətverici qüvvələr tərəfindən, eləcə də qorxu, qadağa və qismən də irrasional fəaliyyət mexanizmləri tərəfindən idarə edilir.

Təşkilatın dəyər təmayülünün xüsusiyyətlərini düzgün qiymətləndirmək üçün korporativ mədəniyyətlərin tipologiyasını dərk etmək lazımdır. Mütəxəssislər burada mədəniyyətə güclü dolayı təsir göstərən iki amili xüsusi qeyd edirlər: risk (qərarların və konkret hərəkətlərin nə qədər obyektiv və subyektiv risk daşıması) və əks əlaqə (qəbul edilmiş qərarın doğru olduğu nə zaman məlum olacaqdır). Bu meyarlara müvafiq olaraq, mədəniyyətin müxtəlif növlərini ayıırlar. İstehsal sahələrinin və insanın fəaliyyət göstərdiyi sahələrin müxtəlifliyi ilə şərtlənən bu cür mədəniyyətlərin müxtəlifliyinə baxmayaraq, bunların hamısını dörd əsas tipdə birləşdirmək olar: ticarət mədəniyyəti, əlverişli sövdələşmələr mədəniyyəti, inzibati mədəniyyət və investisiya mədəniyyəti

Etik məsələlərlə məşğul olan insanların tutduğu mövqelərin müxtəlifliyi bizim əxlaqi qaydaların pozulmasına verilən reaksiya və ya əks təsirlə izah edilir. İşgüzəzar təşkilatların mənfəətpərəst maraqlarını dəstəkləyən insanlar hesab edirlər ki, əgər bu problemdirə, o, ciddi özünə nəzarət yolu ilə ən yaxşı şəkildə həll edilə bilər. Bu mövqenin tənqidçiləri isə hesab edirlər ki, insanların hərəkətlərinin xaricdən tənzimlənməsi zəruridir. Təəssüf ki, birbaşa insan davranışının tənzimlənməsi metoduna keçməyə tələsməklə, davranışa ən ciddi özünənəzarətin tərəfdarları və tənqidçiləri iş yerində ən düzgün davranışın nə olduğu haqqında olduqca vacib məsələni diqqətdən qaçırlırlar. Bunun nəticəsində biznes etikası üzrə populyar ədəbiyyatın əksəriyyəti xidməti vəzifələrin yerinə yetirilməsi zamanı meydana gələn birmənalı olmayan hallarda necə davranmaq lazımlığını ciddi şəkildə aşdırmaq qərarına gələn şəxslər üçün heç bir əhəmiyyət daşımir.

Belə görünür ki, işgüzar sferada mövcud olan qaydaların tənqidçiləri birmənalı olmayan hallarda necə düzgün rəftar etmək haqqında sual verməyə və işgüzar sferada mövcud olan qaydaların tipik tənqidi haqqında danışmağa çalışaraq, korporasiyaları sadəcə zalimliyi dayandırmağa, inhisarçılığa son qoymağa, torpaq, hava və suyu zəhərləməməyə, insanlar və təbiət üçün təhlükəli ərzaqlar satmamağa, və gələcək nəslin yaşamaq hüququna hörmətlə yanaşmağa çağırır.

## İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI

1. Azərbaycan Respublikasında Rəqabətin Qorunması və təbii inhisarların tənzimlənməsi: qanunlar, normativ sənədlər, analitik materiallar. Bakı, 2000
2. **Biznesin əsasları.** İ.e.d, prof. A.B.Abbasovun ümumi elmi redaktəsi ilə. Bakı, «Nurlan», 2005, 655 səh.
3. Əliyev T.N. **Ekoloji menecment.** Bakı. «Çinar-çap», 2006, 454 səh.
4. Qafarov Ş.S. **Müasir iqtisadi sistem və qloballaşma** (Monoqrafiya). Bakı, 2005. -632 səh.
5. Quliyev Tofiq «**Menecmentin əsasları**». Nağilevi, Bakı – 2001, səh 105.
6. Şahbazov K.A. və b. **Menecment.** Dərslik. Bakı. AzDİU nəşriyyatı. 2007, 1036 səh.
7. Şəkərəliyev A.Ş. **Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər.** Bakı. AzDİU nəşriyyatı. 2009. -415 səh.
8. Səfərəliyeva R., Məmmədov S. «**İşgüzar etika**» səh25
9. Erdogan İlham, **İşletme yönetimlerinde ÖrgütSEL Davranış** Beta Qrup 1999. səh 55
10. Özkalp Enver; Arıcı Hüsnü, «**Davranış bilimlerine giriş**». 1998
11. Антонов В.Г., Крылов В.В., Кузьмичев А.Ю. и др. **Корпоративное управление**, под ред. Анtonova B.G. M.: Изд. «ФОРУМ»: ИНФРА - М, 2006.- 288 с.
12. Белова В. Л. **О социальной ответственности бизнеса**, Социально-гуманитарные знания. 2004. - N 6. - с. 196-211
13. Вязовой В. Б. **Социальная ответственность бизнеса и развитие человеческих ресурсов промышленного предприятия:** Дис. канд. экон. наук: 08.00.05 Москва, 2009
14. Набиев, Г. Г. **Формирование политики социальной ответственности на микроуровне**, Дис. канд. экон. наук: 08.00.01/ Волгоград, 2008
15. Конарева Л.А. **Перед обществом в ответе**, «Business Excellence», №8, 2010

16. Коровяковский И. В. **Социальная ответственность бизнеса как фактор повышения его эффективности**, автореферат дис. кандидата экономических наук, Москва -2009.
17. **Корпоративный менеджмент**, Под ред. Мазур И.И. М.: Омега-Л, 2005.- 376 с.
18. Корсаков М.И, С.Е. Литовченко. **Социальная ответственность бизнеса: актуальная повестка**, М.,2003. С. 45-46.
19. Уткин Е.А. **Этика бизнеса**. Москва, издательство «Наука»,2000 г.
20. Руттингер Р. **Культура предпринимательства**. Москва, 2002
21. Солкин А.М. **Менеджмент. Основы организации**, Москва, 2000, стр.35
22. **Board Models in Europe**. Recent Developments of Internai Corporate Governance Structures in Germany, the United Kingdom, France and Italy K.J.Hopt, P.C.Leyens .- ECGI Law Working Paper. January, 2004. No. 18.
23. Drucker P.F. **The New Society Organizations**, *Harvard Business Review*, 1992 September – October, P. 95-104:
24. Robert C. Solomon, “**Business Ethics**” in “**Companion to Ethics**”, edited by P. Singer, copyright Blackwell Publications Ltd, 1991- 93, p. 358
25. **Corporate Governance in globalising world: Convergence or Divergence? A European Perspective** by Berghe. L. van den Publication: Boston Kluwer Academic Publishers, 2002.